



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 218 (8241) CÜMƏ AXŞAMI, 3 oktyabr 2019-cu il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Həqiqi müstəqilliyin, qüdrətli dövlətçiliyin və milli inkişafın əsasının qoyulduğu möhtəşəm tarix

26 il öncə xalqımız böyük müdriklik nümayiş etdirib
Ümummilli Lider Heydər Əliyevi Azərbaycan Prezidenti seçdi

Mədəni-mənəvi dəyərlərin xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini dərk etmək və hər zaman ümumxalq mənafeyi, dövlətçilik maraqları naminə bu dəyərli xəzinədən bəhrələnmək, ona qayğı ilə yanaşmaq yalnız dahi liderlərə xas xüsusiyyətdir. Azərbaycan xalqının taleyində bu müqəddəs məramı yerinə yetirən şəxsiyyət Ulu Öndər Heydər Əliyev olub.

Sadə, zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan, tükənməz fitri istedad sahibi Heydər Əliyev doğma xalqının dərdlərinə dəridən bələd olan, hələ çox gənc ikən məklri qonşuların min bir hiyləsinə öz gözləri ilə görən, mükəmməl təhsil alan, o cümlədən tarixi biliklərə dərinləndirən, son dərəcə geniş dünyagörüşünə və biliklərə malik, doğma xalqını və yurdunu hədsiz məhəbbətlə sevən nadir tarixi şəxsiyyəti. O, yarım əsrdən artıq zəngin idarəçilik təcrübəsinə, müxtəlif xarakterli və səviyyəli idarəçilik sistemlərinin bütün icmalçılıqlarına bələd olan, sovet məkanında kiçik bir respublikanın təmsilçisi olmasına baxmayaraq, dünyanın altındabirini əhatə edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyindən biri səviyyəsinə ucalan lider idi. Polad iradə sahibi, cahanın bugünkü siyasətini müəyyənləşdirən dünya liderləri içərisində seçilən-sayılan, hamı tərəfindən qəbul olunan əzəmətli şəxsiyyət idi. Keçid dövrünün mürəkkəb burulğanından Azərbaycanı xilas etmək üçün Ulu Tanrının xalqımıza, Vətənimizə bəxş etdiyi Ümummilli Lider idi!

Ardı 3-cü səh.

Müasir Azərbaycan tarixinin otuz ildən artıq dövründə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi illərini əhatə edən böyük bir hissəsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bərabərdir. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpə edən Azərbaycanda demokratik ölkə quruculuğu və kompleks islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, sürətli inkişafın təmin olunmasına dərin əsaslar yaratdı. Ölkəmizin yaşadığı çətin zamanlarda Ulu Öndər dövlət quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi kimi ümumdünya məsələləri yanaşı, milli-mənəvi həyatın inkişafına xüsusi diqqət yetirirdi.

Heydər Əliyev Ümummilli Lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaya, mənəvi cəhətdən zəiflətməyə, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi. Milli və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkuresi ətrafında səfərbər etmək Ulu Öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı.

Tariximizdə elə şanlı günlər yaşanmış ki, onlar bir xalq kimi gələcək mövcudluğumuz, birliyimizi, inkişafımızı, ümumilikdə müqəddəratımızı təyin etməyə qadir olub. Bu dövrlərdən biri müdrik xalqımızın qəti və sərrast tələbi ilə dünyanın böyük siyasət adamı, Vətənin yeganə ümid yeri, qurtuluş çarığı olan Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi olub.

Ulu Öndərin hələ 1969-1982-ci illərdə Vətəninin, millətinin tərəqqisi, inkişafı, rifahı üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdır.

Məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yarıdan qaldırmaq olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılmasının bu gün 10-cu ildən tamam olub. Beynəlxalq hökumətlər arasında təşkilat olan Türk Şurası türkdilli ölkələrin dövlət başçıları arasında 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçisi üzvləridir.

Yaranmasının 10 il tamam olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası qarşısında duran vəzifələrin həyata keçirilməsində böyük uğurlar əldə edib

Türk Şurası yeni əməkdaşlıq formatıdır

Naxçıvan Sazişinə əsasən türkdilli dövlətlər tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalaşması proses-

Azərbaycandan başlanan tarixi missiya



lərin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsinə arzulayırıq. Ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidlaşma və əməkdaşlıq üçün geniş potensialları faydalanmağa şərait yaratdığını hesab edərək

TDƏŞ formatında əməkdaşlıq mexanizmini yaradıblar.

TDƏŞ-in əsas vəzifələri tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olunması, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir. Həmçinin beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması əsas məqsədlərdəndir.

Yarandıqdan sonra TDƏŞ-nin altı zirvə görüşü keçirilib. Birinci Zirvə Görüşü "İqtisadi əməkdaşlıq" mövzusu adı altında 20-21 oktyabr 2011-ci il tarixlərdə Almatı şəhərində baş tutub. İkinci zirvə görüşü 22-23 avqust 2012-ci tarixlərdə Bişkek şəhərində keçirilib. Zirvə Görüşü mövzusu "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq" olub. Üçüncü zirvə görüşü 15-16 avqust 2013-cü il tarixlərdə Qəbələ şəhərində keçirilib. Bu dəfə mövzu "Nəqliyyat və bağlanılı" idi. Dördüncü zirvə görüşü "Turizm sahəsində əməkdaşlıq" mövzusu adı altında 4-5 iyun 2014-cü il tarixlərdə Bodrum şəhərində baş tutub. Beşinci zirvə görüşü isə 10-11 sentyabr 2015-ci il tarixlərdə "Media və informasiya sahəsində əməkdaşlıq" mövzusu adı altında Astana şəhərində keçirilib. TDƏŞ-nin VI zirvə görüşü ötən ilin sentyabrında Qırğız Respublikasının Çolpon-Ata şəhərində baş tutub.

VI zirvə görüşündən sonra Türk Şurasının nailiyyətlərindən biri Macarıstanın paytaxtı Budapeşt şəhərində ofisinin açılmasıdır.

Ardı 3-cü səh.

Xalqdan qüvvət alan Lider

Verdiyi bütün vədlərə əməl etməsi hər bir ölkə vətəndaşının Prezident İlham Əliyevə inamını, etimadını daha da artırır

"Mənə də güc verən vətəndaşların dəstəyidir. Mən bu dəstəyə arxalanıram, güvənirəm. Bu, mənə güc verir. Bu gün Azərbaycan dünya miqyasında sabitlik məkanındır, inkişaf diyəridir. Bundan sonra da biz ancaq yüksələn xətlə inkişaf edəcəyik, buna heç kimin şübhəsi olmasın".

Faaliyyətinin əsas qayəsi xalq və dövlətə layiqli xidmət prinsipi üzərində qurulan Prezident İlham Əliyev Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitə tanış olarkən hər zaman ki kimi paytaxt sakinləri ilə görüşüb söhbətləşdi.

Ardı 4-cü səh.

Aqrar sektor innovasiyalara köklənir

Azərbaycanda qeyri-neft sektorunun inkişafı xüsusi aktuallıq kəsb edən və daim gündəmdə olan məsələdir. Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi məsələlərə həsr olunmuş bütün müşavirə və tədbirlərdə aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir.

Artıq bu sahənin innovativ texnologiyalarla sürətli inkişafı üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Aqrar sahədəki nailiyyətlər geniş araşdırılır, perspektivlər müzakirə edilir, hədəflər dəqiqləşdirilir. Ölkədə aparılan geniş islahatlar müsbət nəticələrə, yüksək nailiyyətlərə

əldə edilməsinə imkan yaradır. Son 15 ilin göstəriciləri də təsdiq edir ki, iqtisadi baxımdan belə qısa müddət ərzində Azərbaycan qədr inkişaf edən ikinci dövlət yoxdur. Qeyri-neft sektorunun saxələndirilməsi bütün sahələrdə olduğu kimi, aqrar sektorda da ciddi dəyişikliklərə səbəb olmuş, rekord göstərici əldə edilmişdir. Bu ilin 6 ayında artım 13 faizdən yüksək olmuşdur. Bitkiçilikdə isə 25 faizlik rekord artım əldə edilmişdir. Beləliklə, yatırılan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma və ən başlıcası, innovasiyaların tətbiqi öz nəticəsini verməkdədir. Müasir dünya təcrübəsinin tətbiqi kənd təsərrüfatının dayanıqlı inki-

şafını təmin edir, məşğulluğun və həm də kənd təsərrüfatı məhsullarının ixracının artırılmasına əlavə imkanlar yaradır. Dünyanın aqrar mənzərəsinə öləri də olsa nəzər salanda diqqəti ilk çəkan odur ki, aparıcı dövlətlərdə kənd təsərrüfatının simasını nəhəng aqroholdinqlər və aqroparklar təyin edir. Müasir dünya təcrübəsinə əsaslanaraq inkişaf edən Azərbaycanda da aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılmasına qərar verilmiş və müəyyən işlər görülmüşdür.

Ardı 4-cü səh.

Paşinyanın reytingi sürətlə azalır

Ermenistan siyasi-iqtisadi iflasın son mərhələsinə yaşayır

Ermenistanda hadisələrin inkişaf istiqaməti bu nəticəyə gəlməyə əsas verir ki, bütün qlobal və regional layihələrdən kənar qalan işğalçı ölkə hazırda sosial partlayış ərofəsindədir.

İlk növbədə, ona görə ki, əhalinin maddi gəlirləri aşağı düşdüğü bir vaxtda inflyasiyanın səviyyəsi artır, kommunal xidmətlərə görə insanlardan daha böyük həcmdə vəsait tələb olunur. Bu fonda Ermenistanda əhalinin sosial durumu düzül-məz bir həddə çatıb. Ancaq hakimiyyətə gəldikdən sonra xalq-qə verdiyi vədlərə sadıq qalmayan baş nazir Nikol Paşinyanı bunların heç biri maraqlandırmır.

Ardı 7-ci səh.

Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Hörmətli cənab Prezident!
Almaniya Federativ Respublikasının milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Almaniya əlaqələri geniş spektrli əhatə edir. Ölkələrimiz arasında konstruktiv siyasi dialoq, səmərəli iqtisadi əməkdaşlıq və humanitar mübadilələr qarşılıqlı münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.

İnanıram ki, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımız bundan sonra da davamlı şəkildə inkişaf edərək ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2019-cu il

Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Mun Ce-inə

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbədən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafəlinə xidmət edəcəkdir.


Bu bayram günündə Sizə möhkəm sağlamlıq, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2019-cu il

Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün zəruri addımlar atılıb



Oktyabrın 2-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov BMT-nin İV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş Nazirinin müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inkişafına güclü dəstəyi göstərildiyini söyləyib. O deyib ki, dövlət başçısı səhiyyənin inkişafını

daim diqqət mərkəzində saxlayır. Azərbaycan səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət səviyyəsində zəruri addımlar atılıb. Məhz bu dəstəyin nəticəsində ki, son illər yüzlərlə tibb ocağı tikilib istifadəyə verilib. Bu yöndə işlər uğurla davam edir. Bu il ölkə miqyasında geniş səviyyədə tətbiq olunaçaq icbari tibbi sığorta haqqında qonağa məlumat verən Əli Əhmədov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşların aldığı səhiyyə xidmətləri də genişlənəcək. Baş Nazirinin müavini BMT-nin qeyd olunan istiqamətlərdə fəaliyyətini tədqiq edərək, dövlət və vətəndaş amiyətlərinin sayları nəticəsində bütün dünyada

yoxsulluğun və aclığın aradan qaldırılması, ana sağlamlığının yaxşılaşdırılması və uşaq ölümü hallarının azaldılması istiqamətində, maliyyəni, vəzifə, QİÇS və s. kimi xəstəliklərə qarşı mübarizədə müvafiq fəaliyyətlər əldə olunduğunu bildirdi.

Mişel Kazaçkin Azərbaycan da QİÇS, vəzifə və hepatit epidemiyalarına qarşı ehtalının köməyə daha çox ehtiyacı olan təbəqələrinin profilaktika, müalicə və qayğı ilə daha yaxşı təmin olunması istiqamətində həyata keçirilən fəaliyyətlərdən, o cümlədən epidemiyaya nəzarət olunması, qiymətləndirilməsi və ona qarşı tədbirlərin görülməsindən məmnunluğunu ifadə edib.

İspaniya jurnalında Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə dair məqalə dərc edilib



İspaniyanın nüfuzlu "Diplomatiya XXI əsr" jurnalında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, o cümlədən tolerantlıq və mədəniyyətə diqqətə ayırılması sahəsində əvəzolunmaz xidmətlərindən bəhs edən geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin İspaniya Krallığındakı səfiriyyətinin təşəbbüsü ilə hazırlanmış məqalədə Azərbaycanda humanizm və xeyir-xahlıq rəmzinə çevrilmiş Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın azərbaycançılıq məfkurasının təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə verməsindən, onun rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli layihələrin milli dəyərlərin qorunmasına və onların ictimai şüurda möhkəmlənməsinə xidmət etməsindən söz açılır.

Məqalədə 2004-cü ildə əsası qoyulmuş və elə o vaxtdan Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun ölkənin inkişafına



verdiyi töhfələrdən, çoxşaxəli fəaliyyətindən bəhs olunur. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətinin ifşa edilməsi istiqamətində məqsədyönlü və ardıcıl iş aparması xüsusi olaraq vurğulanır.

Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfransların, tədbirlərin keçirildiği, ermənilərin Xocalıda törətdikləri soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətləri barədə məlumatlandırma kampaniyasının uğurla aparıldığı qeyd olunur, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılır.

Qeyd olunur ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğinə, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə

riməsində Heydər Əliyev Fondunun BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə əlaqələri xüsusi yer tutur, Azərbaycan-UNESCO əməkdaşlığının yüksələn xəttə inkişaf etməsinə fondun prezidenti Mehriban Əliyevanın səyləri danılmazdır.

Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Heydər Əliyev Fondunun humanitar sahədə digər dövlətlərlə ikitərəfli münasibətlərin dərinləşməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət etməsi yüksək qiymətləndiriləcək fondun bu məqsədlə həyata keçirdiyi layihələr geniş şəkildə işıqlandırılır. Tolerantlıq və dialoq sahəsində görülmüş işlərin nəticəsi olaraq Roma Papası Fransiskın 2016-cı ildə Azərbaycana səfər etdiyi, Müqəddəs Məryəm katolik kilsəsində dua mərasimi zamanı Azərbaycanı "sivilizasiyalar

arasında körpi" adlandırdığı xüsusi olaraq vurğulanır.

Nəfis tərtibatda çap edilən "Diplomatiya XXI əsr" jurnalı ölkədə böyük oxucu kütləsinə və xüsusi nüfuzla malik olmaqla yanaşı, İspaniyanın dövlət orqanları, xüsusilə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi, bu ölkədəki diplomatik nümayəndəliklər, habelə İspaniya Krallığının Latın Amerikasını ölkələrindəki səfirlikləri arasında da geniş yayılıb.

Azərbaycanda narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə aparılır

"Narkomaniya bəşəriyyətin problemi. Bu, Azərbaycan xalqı üçün xarakterik məsələ olmasa da, ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə aparılır. Mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görüldü."

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Hasanov BMT-nin İV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin ilə görüşündə deyib.



Baş Nazirinin müavini bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra İranda olan həftəsi Mişel Kazaçkin ilə görüşündə deyib.

hissəsi nəzarətsiz zonaya çevrilib. Bu isə yeni narkotik tranzitinə yaranma səbəb olub.

1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradıldığını bildirdən Baş Nazirinin müavini deyib ki, Azərbaycanda beş ildən bir narkomaniya ilə mübarizəyə dair Dövlət Programı tərtib olunur. Bu proqramlar narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsi baxımından önəmlidir. Bu il artıq dördüncü beşilliyə program qəbul edilib. Bu sənəd 2019-2024-cü illəri əhatə edəcək. Dövlət başçısı son 15 ildə Azərbaycanda narkomaniya ilə mübarizəyə dair 15 fərman, 56 sərəncam imzalıyıb.

Mişel Kazaçkin Azərbaycan narkomaniya ilə mübarizənin səviyyəsindən məmnunluğunu ifadə edib.

Neft-Kimyə Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyi qeyd olunub

Oktyabrın 2-də AMEA-nın akademik Yusif Məmmədaliyev adına Neft-Kimyə Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunan yığıncaq keçirilib.

Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Yusif Məmmədaliyevin məzarlarını ziyarət edib, məzarlar önünə əkilmiş gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, AMEA-da keçirilən tədbirdə qonaqlar institutun fəaliyyətinə həsr edilən sərəgi ilə tanış olublar.

Yığıncağı giriş sözü ilə açan akademik Akif Əlizadə tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 11 mart tarixli "AMEA-nın akademik Yusif Məmmədaliyev adına Neft-Kimyə Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamına əsasən keçirildiyini bildirib, bunun dövlətin elminə və alimlərimizə qayğısının növbəti göstəricisi olduğunu vurğulayıb.

Akademik qurumun 1929-cu ildə "Azneft" İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başladığını, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimyə Prosesləri İnstitutu adlandırıldığını deyib. O, elmi müəssisənin 90 ildə şərafətli yol keçdiyini, ölkəmizdə neft kimyası və kimya elminin inkişafında mühüm rolunu malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu illər ərzində institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksəkkeyfiyyətli yanacaq və yağlar alınması məqsədilə effektiv emalın elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyaların kəşf edilməsinə və s. həsr olunub. Qeyd edib ki, qurumun 90 illik fəaliyyəti dövründə kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki kimya, neft-kimyə sintezi sahəsində fundamental tədqiqatlar aparılıb, Azərbaycan neft kimyası və neft emalı



sənayesinin kompleks inkişaf sxemlərinin hazırlanması istiqamətində mühüm işlər görüldü.

Akademik Akif Əlizadə institut əməkdaşlarının bundan sonra da neft-kimyə sahəsində yeni elmi nəticələr və nailiyyətlər əldə edəcəklərinə əminliyini bildirib, yubiley münasibətilə onları təbrik edib, işlərində uğurlar arzulayıb.

Sonra Akademik Yusif Məmmədaliyev adına Neft-Kimyə Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Elmin zirvələrinə aparən 90 illik yol" adlı məruzə ilə çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi qurum 1929-cu ildə Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayıb, 30 il sonra isə üç institut birləşdirilərək Neft-Kimyə Prosesləri İnstitutu yaradılıb. Üç institutdan birinin Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutu olduğunu deyən alim onun direktorunun da Yusif Məmmədaliyev olduğunu əlavə edib: "Dünyada tanınmış alim Y.Məmmədaliyevin institutu muzun şərəfli tarixində xüsusi yeri var. Təsəffüf deyil ki, o, iki dəfə Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilib, Bakı Dövlət Universitetinin rektoru olub. İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində onun elmi nəticələrinin xüsusi rolu olub. Onun 1946-cı

ilde aldığı SSRİ dövlət mükafatı da bunun təsdiqidir".

Akademik vurğulayıb ki, yaradıldığı gündən İvan Qutt, Matvey Kapelyuşnikov, Tahirə Tahirova, Nikolay Lutsenko, Hacı Həşimov, Yusif Məmmədaliyev, Vahab Əliyev, Murtoza Nağıyev, Musa Rüstəmov institutun direktorları olublar. Həmin alimlər dünya şöhrətli elmi məktəblər yaratmaqla yanaşı, elmin sənayeyə tətbiqi sahəsində də böyük uğurlar qazanıblar. Nətiq institutun şərəfli tarixini yaradanlar sırasında akademiklər İzzət Orucova, Rüstəm İsmayılov, Əli Quliyev, Soltan Mehdiyev, Bahadır Zeynalov, Məhərrəm Məmmədov, Toğrul Şaxtaxtinski, Nadir Seyidov, Sahib Əliyev, Ayaz Əfəndiyev, Akif Əzizov, Vaqif Fərzəliyev, Dilqəm Tağıyev, Ramiz Rizayev, Əjdər Məcidov, müxbir üzvlər Məcid Mərdanov, Bilal Dadaşov, Nazil Cənabəyev, Fəzilə Səmədova, Nazim Hüseynov, Hafiz Əlimərdanov, Ziyafəddin Əsədov və başqalarının xüsusi yer tutduğunu əlavə edib.

V.Abbasov institutun fəaliyyət göstərdiyi bu müddət ərzində bir çox uğura imza atıldığını, mühüm elmi nəticələr əldə olunduğunu söyləyib. Qeyd edib ki, SSRİ-də ilk yüksək oktanlı aviasiya benzinini, Bakı neftindən bir neçə növ reaktiv yanacağın alınma texnologiyası, SSRİ

miqyasında tətbiq olunmuş rəqəbətqabiliyyətli parafinləşdirmə prosesi, eləcə də bu gün uğurla istifadə olunan katalitik kreking prosesi institutun nəticələridir. İlk raket yanacağının bu institut tərəfindən təklif olunduğunu deyən alim 1983-cü ildən Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan, Azərbaycanda tətbiq olunan çoxfunksiyalı korroziya inhibitoru, 1988-ci ildə lisenziya ilə Rusiya Federasiyasına satılmış Azəri inhibitorunun texnologiyası, analoqlarından üstün olan superplastifikatorun alınma texnologiyası, maye kəucükün ən müasir istehsal texnologiyası, yüngül gəmi dizel mühərrikləri üçün yanacaq alınma texnologiyası, dünyada bənzəri olmayan müalicəvi "ağ Naftalan yağı"nın alınma texnologiyası və digər elmi nəticələri sadalayıb. Qeyd edib ki, institutun alimləri SSRİ-nin 6 dövlət mükafatına və Azərbaycanın 4 dövlət mükafatına layiq görüldüblər.

Müxtəlif istiqamətli tədqiqatların bu gün davam etdirildiyini deyən V.Abbasov institutun istehsalatla əlaqəli işlədiyini bildirib. Vurğulayıb ki, respublikanın elmi-tədqiqat institutları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilir.

Akademik institutun şərəfli tarixinə və bu gününə böyük dəyər verdiyi üçün Prezident İlham Əliyevə, yubiley tədbirinin

təntənəli şəkildə təşkilinə görə isə AMEA rəhbərliyinə kollektiv adından təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnaq Abdullayev Neft-Kimyə Prosesləri İnstitutunun tarixinin Azərbaycanın qədim neft-qaz sənayesinin inkişafı yolu ilə sıx bağlı olduğunu bildirib. Vurğulayıb ki, bu gün də neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verən institut yüksək elmi potensialı, müasir biliklərə və zəngin təcrübəyə malik mütəxəssisləri ilə Xəzər regionunda tanınır. Alimlərimizin kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, neft-kimyə sintezi kimi perspektivli istiqamətlər üzrə əldə etdikləri elmi nəticələr böyük istehsalat əhəmiyyəti daşıyır, ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə xidmət edir. SOCAR Y.Məmmədaliyev adına Neft Kimya Prosesləri İnstitutu ilə əməkdaşlığı yüksək qiymətləndirir, institutun maddi-texniki bazasının müasirləşməsinə, texniki potensialının zənginləşməsinə daim diqqət mərkəzində saxlayır. Neft-Kimyə Prosesləri İnstitutu ilə SOCAR-ın Bakı Ali Neft Məktəbinin əməkdaşlığı da uğurludur. Tələbələr institutun laboratoriyalarında tədqiqatlar aparır, nüfuzlu alimlərin kimyadan mühazirələrinə qulaq asır və laboratoriya məş-

ğələləri keçirlər. Bir sözlə, əməkdaşlıq illərlə daha da genişlənir və dərinləşir.

Yubiley tədbirində çıxış edən Təhsil naziri Ceyhun Bayramov vurğulayıb ki, əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi neft strategiyasının elmi təminatına Neft-Kimyə Prosesləri İnstitutu böyük töhfələr verir. Institut elmin və təhsilin uğurlu inteqrasiyası sahəsində əla təcrübəyə sahibdir, habelə ali məktəblər və istehsalat üçün yüksəkixtisaslı kadrlar yetişdirir. Hazırda magistratura və doktorantura səviyyəsində bu iş uğurla davam etdirilir.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, institutun alimləri ümumtəhsil məktəbləri və ali təhsil müəssisələri üçün dərsləklərini, dərs vəsaitlərini hazırlanmasında fəal iştirak edirlər. Məhz onların müəllifliyi ilə 28 dərslilik, 52 dərs vəsaiti hazırlanıb. Müstəqillik illərində bütün siniflər üçün kimya dərsləklərinin müəllifləri Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və institutun əməkdaşları olublar. 2003-cü ildən bu elmi müəssisəsinin Təhsil İnstitutu ilə birgə çap etdiyi "Kimya məktəbdə" elmi jurnalı müəllim və tələbələr üçün faydalı vəsaitə çevrilib.

Mərasimdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin və muzeyinin direktoru, professor Andrey Nikolayevič Zelinski, İğdir Universitetinin rektoru professor Mehmet Hakkı Alma, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı çıxış edərək institutun yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihə və tədqiqatlardan, uğurlu nəticələrdən danışdı, qurumun neft emalı və neft kimyası sahəsində böyük töhfə verdiyini bildirdi. Çıxış edənlər elmi müəssisənin kollektivini 90 illik yubiley münasibətilə təbrik ediblər, gələcək tədqiqatlarında onlara uğurlar arzulayıblar.



Əvvəli 1-ci səh.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Ulu Öndər sovet dövründəki milli maraqlara əsaslanan düşünülmüş siyasətini və fəaliyyətini haqqı olaraq "milli dövlətçiliyin təməli əsasları" kimi dəyərləndirib: "Sovet hakimiyyəti illərində onun fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Bu gün Azərbaycanın istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni, ictimai və sosial potensial məhz həmin illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmışdır. Məhz həmin illərdən xalqımızın şüurunda azərbaycançılıq ideyası həmişəlik hökm sürməyə başlamışdır. ...Bu kontekstdə Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi ölkənin gələcək müstəqillik perspektivinə hazırlığının ilkin mərhələsi kimi səciyyələndirilə bilər".

Məhz 1993-cü ilin iyununda onun hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluş tarixində həlledici dönüş baş verdi. Müdrik dövlət xadiminin bir neçə siyasi gedindən sonra müstəqilliyi üçün ciddi təhlükə mənbəyinə çevrilən vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək planları puç oldu. Bu, Ulu Öndər Heydər Əliyevin sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda ölkənin qurtuluşu, qəhrəmanlıq tarixidir. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığını danışmaq çətin ki mümkün olardı.

1993-cü ilin oktyabr ayının 3-ü Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən seçkilərdə dahi lider Heydər Əliyev səsvərmədə iştirak edən 3 milyon 919 min 923 nəfər vətəndaşın rəğbətini qazanaraq (98.84%) böyük üstünlüklə qalib gəldi və Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin prezident seçkisi Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Artıq müstəqil və demokratik dövlət quruculuğu tarixində yeni bir mərhələ başlayırdı. Böyük düha, hər şeydən öncə, torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtardı, dövlətimizi qoruyub saxlamağa azadlığımızı, müstəqilliyimizi təmin etdi. Dövlət başçısının qətiyyəti xalqda ruh yüksəkliyi yaradıdı, itmiş inamını özünə qaytardı, Azərbaycanı qanlı burulğandan çıxardı, bununla da sabitlik və əmin-amanlıq yarandı.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olduğu 10 illik dövr ərzində öz andiçmə mərasimində səsləndirdiyi bütün məqsədlərə nail oldu: ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi vəzifələrinə həyata keçirdi, dövlət aparatını möhkəmləndirdi və iş qabiliyyətli dövlət idarəçiliyi təsisatlarını formalaşdırdı. Ulu Öndər həmin müstəqil dövlətin neft strategiyasını hazırladı, ölkənin əsas regional energetik sahəyə transformasiyasını reallaşdırdı, "Böyük İpək Yolu" layihəsində fəal iştirak etməklə Azərbaycan regional logistik mərkəz kimi rolunun dəyişdirilməsini nail oldu. Dahi şəxsiyyəti istər daxili, istərsə də xarici siyasəti ilə gerçəkləşdirdi ki, Azərbaycan regional və beynəlxalq səviyyədə söz sahibi olan ölkəyə çevildi.

Yeni xarici siyasət xətti müəyyənləşdirilən iqtisadi inkişafa nail olmaq üçün respublikanın beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində addımlar atmaq zərurətə çevrilmişdi. Belə şəraitdə ən məntiqli gediş münaqişəni döndürməyə, bununla da informasiya blokadasından xilas olub beynəlxalq aləmə inteqrasiya şəraiti formalaşdırmaq idi. Heydər Əliyev atəşkəs rejimi şəraitində iqtisadi inkişafın əsas prioritetlərini formalaşdırdı. 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gedişində iki tərəf arasında atəşkəs nəzərdə tutan protokol imzalandı. Atəşkəs müqaviləsinin imzalanması ordu quruculuğu prosesini sürətləndirmək, ölkə daxilində sabitlik yaratmaq, münaqişənin həlli istiqamətində yeni mərhələyə daxil olmaq üçün müntəzib şərait yaradıdı.

Ulu Öndər sosializmdən kapitalizmə keçid dövründə dövlətin qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməyi bacardı və dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla keçmiş, müsbət nəticələrə sübut olunmuş inkişaf kursunun Azərbaycan modelini yaratdı. Heydər Əliyev qısa zamanda Azərbaycanı şəxsi sahibkarlığa, azad rəqabət meydanı açan, sosial-önmüli mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və müntəzib biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axını stimullaşdıraraq liberal inkişaf modelini təbiiq etdi. Gənc müstəqil dövləti müasir, güclü, davamlı iqtisadi inkişafı malik ölkəyə çevirmək üçün Ümummilli Lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq yeni neft strategiyasını müəyyənləşdirdi. O, həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş önməli məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının mümkünsüzlüyünü nəzərə alaraq xarici şirkətlərə Xəzər Azərbaycan sektorunda zəngin neft ehtiyatlarının mənimlənməsini nəzərdə tutan müqavilələri imzalanmasının əhəmiyyətini görürdü. XX əsrin global layihələrindən biri kimi atəna-



Həqiqi müstəqilliyin, qüdrətli dövlətçiliyin və milli inkişafın əsasının qoyulduğu möhtəşəm tarix

tiv enerji mənbələri artıran müasir dünyanın yeni geoiktisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən, Heydər Əliyev dövlətinin, iradəsinin və müdrikliyinin məhsulu olan "Ösür müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə öz layiqli yerini almasına təkan verdi. Yeni neft strategiyası xarici sərmayədarların Azərbaycanın yeni yataqlarının işlədilməsinə cəlb edilməsinə, xəm neftin daşıma yollarının şəxələndirilməsinə, neft gəllirələrinin səmərəli idarə edilməsinə və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.

Ulu Öndərin xalqı qarşısında ən böyük xidmətlərindən biri və mühümü Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılması ilə yanaşı, həm də ölkəmizin dünya birliyində layiqli yer tutmasının təmin edilməsi oldu. Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas məsələlərdən biri dövlət quruculuğu prosesinin təşkil edilməsi idi ki, xalqın seçdiyi Lider bunu uğurla həyata keçirdi. Ölkədə fikir və söz, vicdan, məlumat və digər azadlıqlar demokratik, sivilizasiyalı cəmiyyətin yaranmasına imkan verən başlıca şərtlər kimi müstəqil Azərbaycanı məhz 1993-cü ildən etibarən bərqərar olmağa başladı. Ümummilli Liderin hakimiyyətə gəlişi ilə insan hüquqlarının qorunması üçün bütün təminatlar yaradıldı. Demokratik cəmiyyət quruculuğu prosesində ən mühüm addım, şübhəsiz ki, ali hüquqı sənədin - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi oldu. Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində böyük liderlik əməyi və töhfəsi dənılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artırılması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.

Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr tarixində ümumxalq səsvərməsi - referendum yolu ilə qəbul edildi. Azərbaycan Respublikası Konstitusiyasının ən önəmli cəhətlərindən biri ondan ibarətdir ki, o, müasir dövlət quruculuğu üçün tələb olunan, demək olar ki, bütün prinsipli meqamları özündə əks etdirir. Konstitusiyanın qəbul edilməsindən sonra ölkəmizdə irimiyaşlı dəyişikliklər baş verdi: birbaşa xalq tərəfindən seçilən qanunverici orqan formalaşdı və öndər dövr ərzində Konstitusiyası əsasında cəmiyyət və dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqı akt qəbul edildi. Eləcə də Azərbaycan xalqının vahidliyini təcəsüm etdirən və dövlətçiliyini varisiyini təmin edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdarlığı bəyənəlxalq müqavilələrə riyət edilməsini, məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan Prezident institutu formalaşdırıldı. Bundan əlavə, dövlət hakimiyyəti orqanlarının səmərəli fəaliyyətinin təşkil üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı, Azərbaycanı yerli özünüidarəetmə institutu - bələdiyyə orqanları yaradıldı və fəaliyyətə başladı.

Ulu Öndər Heydər Əliyev rəhbərliyi altında quruculuq işlərinin sürətlə davam etdiyi dövrdə qəbul olunmuş qanunların əhəmiyyətinə toxunarkən belə söyləmişdir: "Bu qanunlar Azərbaycanı müstəqil dövlət inkişafı, iqtisadi islahatların aparılması üçün, qanunun

alliyini təmin etmək, hüquqı dövlət yaratmaq üçün çox əhəmiyyətli olmuşdur". Azərbaycanın son onilliklərdə əzində bir çox sahələrdə qazandığı uğurlar heç şübhəsiz ki, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ümummilli Liderin prezident seçilməsindən sonra Azərbaycanı hər bir sahədə olduğu kimi, dini sahədə də mövcud problemlər aradan qaldırılmağa başlandı. Respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlü münasibət sistemini qorunub saxlanılması məhz müdrik dövlət xadiminin möhtəşəm fəaliyyətinin təzahürüdür.

Müasir Azərbaycanda mükəmməl dövlət-din münasibətləri sisteminin formalaşması və təbiiqinin müstəqil dövlətimizin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə bağlı olmaqla məhz bu məqamda Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği təkca tarix və müasir dövr baxımından deyil, həm də gələcəkdə proseslərin istiqamətini düzgün müəyyənləşdirmək və yönləndirmək nöqtəyi-nəzərdən xüsusi əhəmiyyət kəsb edir. Belə ki, XXI əsrin ilk illərindən dünyada baş verən proseslər, xüsusilə dini zəmində terrorun, radikallığın və ekstremizmin güclənməsi yeni yaranmış müstəqil dövlətlərin din sahəsində ardıcıl, effektiv və daha hassas siyasət həyata keçirmələrini zərurətə çevirdi.

Hazırkı dünyamızda beynəlxalq münasibətlər sistemindəki mövcud vəziyyət, dünyada cərəyan edən qanlı hadisələr bir daha sübut edir ki, dinə yalnız inanc, mənevə və hüquq məsələsi kimi deyil, həm də dövlətin və cəmiyyətin təhlükəsizliyi və sabitliyi prizmasından yanaşmaq lazımdır. Bu mənada Heydər Əliyevin dövlət-din münasibətləri, milli-mənevə, o cümləndə dini dəyərlərin qorunması və təbliği, eləcə də tarixi-dini abidələrin bərpası, toleranlığın və dinlərarası dialoqun təşviq edilməsi sahəsində zəngin irsinin öyrənilməsi və düzgün təbliği Azərbaycanı yanaşı, digər ölkələr üçün də olduqca faydalıdır. Bununla yanaşı, dünyəvi dövlətə dinin yeri, eləcə də qloballaşma prosesinin getdikcə dərinləşdiyi hazırkı dövrdə milli adət-ənənələrin yaşadılması və mənevə irsinin mühafizəsi çəddə dünyanın ən aktual məsələlərindən biri hesab olunmaqdadır. Zaman keçdikcə sürətlənən qloballaşma prosesi sanki xalqların milli xüsusiyyətlərini və özünəməxsusluğunu əridərək ümumi milli dəyərlərə malik vahid dünya cəmiyyəti formalaşdırır. Təbii ki, bu, təkca xalqların deyil, milli dövlətlərin də gələcəyi ilə bağlı ciddi suallar doğurur. Azərbaycan xalqı üçün bu sualları cavablandıran Heydər Əliyevin zəngin elmi-nəzəri və əməli irsində axtarılmalıdır.

Ulu Öndərin həyata keçirdiyi siyasətdə toleranlığın hər zaman diqqət mərkəzində olub. Həyat göstərir ki, toleranlığın Azərbaycan xalqı üçün hüquqı bir mexanizmdir deyil, o, eyni zamanda mənevə bəyənəlidir. Məhz bu siyasət xalqların yaxınlaşmasına, dini dözümlülük ənenələrinin qorunub saxlanılmasına çox böyük töhfə vermişdir. Bütün konfessiyalara eyni səviyyədə münasibət, onların ibadətəgahlarını fərq qoymadan ziyarət etmək, müxtəlif dinlərin və xalqların nümayəndələri ilə görüşlər Heydər Əliyevin toleranlığa verdiyi önəmi bir daha göstərir. Azərbaycanın bütün dini marasimlər zamanı müxtəlif konfessiyaların nümayəndələrini bir arada görmək ənənəsi də xalqın dahi liderinin

zamanında qoyulmuşdur. Heydər Əliyev cəmiyyətimizdəki toleranlığa və humanizmə mühtinə görə xalqımızın yadına borclu olduğumuzu deyirdi. O, Azərbaycan xalqına xas olan insanpərvərlik və toleranlığa kimi yüksək mənevəni keyfiyyətləri əsas götürərək ölkəmizdə milli-irqi ayrı-seçkilik, dini dözümlülük zəmində humanizmə zidd halların baş verməsini imkansız sayırdı.

Ulu Öndər 1993-cü ilin 10 oktyabrında andiçmə mərasimindəki nitində demişdir: "Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir. Əmin ola bilərsiniz ki, bu yüksək vəzifədə mən həmin sahəni daim diqqət mərkəzində saxlayacağam və insan hüquqlarının qorunması üçün bütün təminatları yaradacağam. Bir sözlə, cəmiyyətimizdə insanın tam azad olması üçün şərait yaradılacaqdır. Bu baxımdan həyatımızın indiki mərhələsində vicdan azadlığı məsələsi də mühüm yer tutur. Xalqımız öz dininə qayıtdı. İslam dini dünyada öz tarixi yerini tutmuşdur. Xalqımızın mənevəviyatına, elminə, qüdrətinə, zəkasına islam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda islam dini vasitəsilə nəsilən-nəsillə keçib, indi böyük milli sərəvətimiz kimi bugünkü nəsilələri çatmışdır. Azərbaycanı islam dininə insanların sərəbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dini millət respublikasının bu ağır dövrdə vətəndaş həmrəyliyinə, vətəndaş birliyini yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir. Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsəbiyyətindən asılı olmayaraq eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır. Bu gün bizim islam dinini, Qafqaz müsəlmanlarının rəhbəri, xristian dininin, yəhudi dininin nümayəndələri mənə və vəzifəyə gəlmək münasibətində təbrik etdilər. Mən onlara öz minnətdarlığımı bildirməyi və əmin etmək istəyirəm ki, Azərbaycanın bütün millətlərin, bütün dinlərin bərabər hüquqla yaşaması üçün bütün şərait yaradılacaqdır..."

Ulu Öndərin müəllifi olduğu və öz andında səsləndirdiyi toleran, multikultural ideyalar, bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərməsi və bərabər imkanlar yaradılması bu gün ölkə siyasətinin mühüm istiqamətlərindən birini təşkil etməklə yanaşı, dövlətin bu sahədə gələcək strategiyasının da ayrılmaz tərkib hissəsinə çevrilib.

Ümummilli Liderin dini etiqad azadlığının təmin olunması, müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi, inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, dini təhsil ilə bağlı məsələlərin həll edilməsi, həmçinin vətəndaşların vicdan azadlığının təmin edilməsi, dini ənənələrin, dözümlülük və toleranlığın münasibətlərinin qorunması, dini mühtədik radikal elementlərin qarşısının alınması istiqamətlərində atdığı ən mühüm addımlardan biri, heç şübhəsiz ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması nəzərdə 2001-ci ilin 21 iyununda imzaladığı fərman olmuşdur.

Bu gün toleranlığa və multikulturalizmə Azərbaycan dövlət siyasətinə və Azərbaycan xalqının həyat tərzinə çevrilib. Heç şübhəsiz ki, bu ənənələrin inkişafı və təbliği ən böyük layihələri Heydər Əliyev Fondu reallaşdırır. Heydər Əliyev Fondunun gördüyü işlər - ibadət yerlərinin təmiri və yenidən qurulması, Azərbaycanın tolerant və multikultural dəyərlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən tədbirlər müstəsna əhəmiyyətə malikdir. Vətənimizdə və digər ölkələrdə bəşər övladı üçün nümunə kimi qəbul ediləcək sülh və barışıq məzmunlu, xalqlar və dinlər arasında fərq qoymamaq məqsədilə reallaşdırılan layihələr davamlı xarakter alıb. Xüsusilə vurğulan mali məqamlardan biri də odur ki, belə mötəbər tədbirlərin Azərbaycanca keçirilməsi barədə qərar verildikdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın beynəlxalq təşkilatlardakı yüksək nüfuzu və çoxşaxəli səmərəli fəaliyyəti həlledici rolə malik olur. Azərbaycan Respublikasında multikulturalizmin özünəməxsus, nümunəvi modelinin formalaşdırılması bütün dünya biriməli olaraq təsdiqləyir. Heydər Əliyev Fondu beynəlxalq ictimaiyyətə bu həqiqətlərin çatdırılması istiqamətində çoxsaylı təşəbbüslərlə çıxış edir, layihələr reallaşdırır.

Bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də bu ilin may ayının 2-də Azərbaycan hökumətinin təşkilatlığı, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu olub. Tədbirin açılış mərasimində dövlət başçımız cənab İlham Əliyevin söylədiyi nitq insanlar arasında həmrəylik yaratmaqda, müxtəlif icmalarda zorakılığa və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırdı: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayış-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaqlıq və ayrı-seçkilikə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini



Xalqdan güvvət alan Lider

Verdiyi bütün vədlərə əməl etməsi hər bir ölkə vətəndaşının Prezident İlham Əliyevə inamını, etimadını daha da artırır



Əvvəli 1-ci səh.

Bu görüşdə bir daha belli oldu ki, xalq öz liderinə inanır, güvenir. Daim vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təminat və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının atdığı bu addımlar əlbəttə ki, xalqın Prezidentinə olan etimadını daha da artırır.

Paytaxt sakininin söylədiyi fikirlər də bunu deməyə tam əsas verir: "Allah Sizi cəzaşığız. Həmişə deyirik ki, Prezidentimiz camaatın arasındadır. Onun gecəsi-gündüzi ancaq camaatı düşünməkdir".

Mütəmadi olaraq keçirilən açılışlar, təməlləşmə mərasimlərində iştirak edən Prezident həm də ictimaiyyət nümayəndələri ilə görüşüb söhbət edir. Bununla dövlət başçısı həm də xalqa hesabat verir və rəyini öyrənir. Onları dinləyir, suallar ünvanlayır, ölkədəki islahatların məzhi barədə məlumat verir. Hər addımında vətəndaşının əlini sıxır, qucaqlaşır, şəkil çəkdirir, dərdini dinləyir, tapşırıq verir. Bütün bunlar Prezident İlham Əliyevin iş tərzidir.

Bu ilin ötdən 9 ayı ərzində ölkənin ictimai-siyasi və sosial həyatında baş verən hadisələrə nəzər yetirərkən görürük ki, cənab İlham Əliyevin keçirdiyi sayızsız-hesabsız görüşlər, insanları səbirle dinləməsi, onların məsləhətlərini, arzu və təkliflərini nəzərə alması onun həqiqətən hər bir azərbaycanlı-nın sevimli rəhbəri olmasından xəbər verir.

Fevral ayında respublikanın şimal bölgəsində baş vermiş zəlzələ zamanı Şamaxı və Ağsuya səfər edərək qorxu-təlaş içərisində olan vətəndaşlara böyük təsəlli verməsi, ünvanına yazılan bütün məktublara birbaşa cavab verərək, Beyləqanda, Sumqayıtda, paytaxt Bakıda sakinlərlə səmimi görüşlər keçirməsi, bir sözlə, hər bir addımını xalqın mənafeyinə uyğun atması cənab İlham Əliyevə ünvanxalq sevgisi qazandırır. Yeni dövlət başçısının xalqa bir yerdə olması, millətə arxalanması, arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməsi, bütün vədlərinə əməl etməsi xalqın Prezidentinə inamını, etimadını daha da artırır. Sakinlərin səmimi fikirləri, arzuları, rəhbərə sevgiləri isə bir daha təsdiq edir ki, cənab İlham Əliyev bu müddət ərzində xalqın sevimli liderinə çevrilib.



Fevralın 13-də dövlət başçısının Beyləqana səfəri çərçivəsində sakinlərlə keçirdiyi görüşdə səsləndirilən fikirlər də təsdiq etdi ki, o, hər bir azərbaycanlıın Prezidentidir: "Mən verdiyim sözlərə həmişə əməl etmişəm. Həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınıdır... Sizə xidmət etməyə gəlməmişəm" fikirləri isə bir daha hər bir vətəndaşı qürurlandırır.

Ümumiyyətlə, dövlətlərin demokratiyaya əsaslı inqisadını inqisadçıların gətirdiyi ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadıqlığı ilə müəyyən edilir. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanmış siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır.

Prezident İlham Əliyevin böyük sosial-iqtisadi islahatlarının nəticəsi də göz önündədir. Həyata keçirilən iqtisadi layihələrdən əldə edilən dividendlər sayəsində bir ilde iki dəfə maaşlar, pensiyalar, təqaüdlər artırılıb. Sosial-iqtisadi sahədə həyata keçirilən layihələr ölkəmizin ümumi inqisadına sənəballı töhfələr verib. Təsə-

düfi deyil ki, bu gün Azərbaycan sosial-iqtisadi inqisadına görə dünyada lider ölkələrdən biridir. Öldə olunan nailiyyətlər ölkəmizin bütün regionlarının, o cümlədən paytaxt Bakının da təminatına aydın görünür. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən paytaxtda icra olunan layihələr nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.

Dövlət başçısı Bakı şəhərinin problemlərini həlli istiqamətində böyük işlər gördüyünü, metronun "Korçu" stansiyasının yanında yeni Nəqliyyat Mübadilə Mərkəzinin açıldığını diqqətə çatdıraraq vurğuladı ki, bu layihələr vətəndaşların rahatlığı üçün: "İndi mənim təşəbbüsümlə nümunəvi həyətlər qurulur. Bütün həyətlər abadlaşdırılacaq və həyətlərdə bütün şərait yaradılacaq. Lift təsərrüfatı yenilənir. Bu məqsədlə 40 milyon manat vəsait ayrılıb. Bunlar Bakının həm gözəlliyi, abadlığı, eyni zamanda, vətəndaşların rahatlığı üçündür. Biz bu işləri davam etdirəcəyik. Bakının hər bir guşəsi abad, gözəl olmalıdır. Vətəndaşlar üçün çox gözəl imkanlar yaradılmalıdır".

Azərbaycan Prezidenti hər zaman qazanılan nailiyyətlərdən bahs edər-

kən böyük fəxrle bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqa iqtidarın birliyi dayanır. Həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş maraqlarının dayanması bunun əyani təsdiqidir. Siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanan Prezidentin atdığı addımlar, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət ölkəmizin müstəqilliyinin, iqtisadi tərəqqisinin təminatıdır.

Bütün bunları isə beynəlxalq təşkilatların keçirdiyi rəy sorğularında da təsdiqlənir. Fransanın "Opinion Way" şirkətinin mart ayında Azərbaycanı keçirdiyi rəy sorğusunun nəticələri ölkəmizlə yanaşı, beynəlxalq miqyasda da böyük maraqla qarşılanıb. Şirkətin sorğusunda sadə azərbaycanlıların sosial-siyasi baxışları əks olunub. Dərin təhlillər ələ ikinci təsərrüfatı tamamlayır - Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti İlham Əliyevin liderliyindən, fəaliyyətindən və islahatlar kursunun nəticələrindən tam razıdır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb

Oktyabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Gündəliyə 9 məsələ daxil edilib.

AZƏRTAC xəbər verir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə ikinci oxunuşda müzakirəyə təqdim olunmuş "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun layihəsi barədə danışıb. Qeyd etdi ki, ölkəmizdə belə bir qanunun təbii demokratiyanın təzahüründən biridir. Sənədəki bir sıra müddəalara dair beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycan üçün uyğun olan model seçilib.

Iclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəsən Seyid məlumat verdi ki, iyul ayında bu sənədin icması müzakirəsi təşkil olunub. Müzakirədə xeyli təklif səsləndirilib. Birinci oxunuşda sonra qanun layihəsində 30 dəyişiklik edilib.

Sonra komitəyə dəvət olunmuş hüquqşünasların rəyləri dinlənilib. Konstitusiyaya Arazdımralar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Hafiz Həsənov "Azərbaycan Res-



publikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun layihəsi barədə fikirlərini bildirdilər.

Deputatlar Elşən Musayev, Fəzail Ağamalı, Çingiz Qənzadə, komitə sədrinin müavini Mələhət İbrahimzadə rəy və təkliflərini diqqətə çatdırdılar. Komitənin sədri Əli Hüseynli bildirdi ki, deputatların və vətəndaş cəmiyyəti təmsilçilərinin irəli sürdükleri təkliflər nəzərə alınacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Iclasda "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" (üçüncü oxunuş), "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" (üçüncü oxunuş), "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" (üçüncü oxunuş), "Məişət zorakılığının

qarşısının alınması haqqında", "Sosial xidmət haqqında", "Dağınq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təminatı haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" (üçüncü oxunuş) qanun layihələrinə də baxıldı. Qərara alındı ki, bu qanunların beşi də plenar iclasa təqdim edilsin.

Deputatlar ikinci oxunuşda çıxarılmış qanun layihələrinə də müsbət münasibət bildirdilər. Qərara alındı ki, "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə məsələlər də parlamentin müzakirəsinə təqdim olunsun.

Milli Məclisdə əlilliyi olan şəxslərə dəstək məqsədilə dinləmə keçirilib

Oktyabrın 2-də Milli Məclisdə Əmək və sosial siyasət komitəsi BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqı ilə birgə "Həç bir əlilliyi olan şəxs kənar qalmınsın - müəssərlik ilə inklüzivaya doğru" mövzusunda dinləmə keçirib.

AZƏRTAC xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu tədbiri Azərbaycanı keçirdiyinə görə BMT-yə təşəkkürünü bildirdi. Diqqətə çatdırıldı ki, tədbirin keçirilməsinin əsas məqsədi əlilliyin əvvəlcədən qarşısının alınması məsələsidir. Azərbaycanda əlillərin sosial müdafiəsi sahəsində qəbul olunmuş qanunlardan danışıq Hadi Rəcəbli bildirdi ki, bu qanunların bir neçəsi MDB məkanında, bir neçəsi isə dünya miqyasında model qanun kimi qəbul edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiya və hemofili-

ya xəstəliklərinin qarşısının alınması məqsədilə qanun hazırlanıb, nikahə daxil olanlarda bu xəstəliklərin yoxlanılması məsələsi qanuna daxil edilib. O cümlədən ölkəmizdə endokrin xəstəliklərin qarşısının alınması məqsədilə "Duzun yodlaşdırılması haqqında" qanun hazırlanıb.

Sonra çıxış edən Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli ölkəmizdə əlillərin sosial müdafiəsi sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələrdən danışıb. Iclasda iştirak edən 13 ölkənin nümayəndələrindən Almaniya, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan nümayəndələri, BMT-nin nümayəndəsi Robert Venne, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək mövzu barədə fikirlərini bildirdilər, bələ dinləmələrin əhəmiyyətini qeyd etdilər.

Dinləmələrə yekun vuran Hadi Rəcəbli tədbirin keçirilməsinə verilən dəstəyə görə Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirdi.

Azərbaycanın və Almaniyanın Müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar aparılıb

Oktyabrın 2-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq Programı"na uyğun olaraq

Bakı şəhərində hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın

müvəqqəti vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Avropa Şurasının yeni Baş katibi qarşısında Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsinə təsir göstərməsi məsələsi qaldırıldı

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında vəzifələrinin icrasına yeni başlayan xanım Mariya Pəşçinovici Buriç ilk dəfə assambleya qarşısında məruzə ilə çıxış etdi.

Avropa Şurasının Baş katibi görməyi nəzərdə tutduğu işlər, qurumun fəaliyyətini daha da canlandırmaq üçün planlaşdırıldığı layihələr barədə məlumat verdikdən sonra söz deputatlarına verildi. Adətən Avropa Şurasının Baş katibi sessiyaların əvvəlində hesabət məruzəsi ilə çıxış etdikdən sonra ona suallar ünvanlanır. Lakin bu, xanım Mariya Pəşçinovici Buriçin Baş katib vəzifəsində qatıldığı ilk sessiya olduğundan onun məruzəsi, sadəcə, fəaliyyət istiqamətlərini elan edilməsi səviyyəsi daşdığı kimi ənənəvi suallar əvəzinə deputatlara həm də perspektivlərlə bağlı müəyyən məlahizələri ifadə etmək imkanı yaradılmışdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərkən əvvəlcə nümayəndə heyətimiz adından xanım Baş katibi təbrik etdi və ona Avropa Şurasının rəhbər tutduğu demokratik dəyərlərin daha artıq bərqərar olmasında çalışmalarına uğurlar arzuladı. Azərbaycanlı deputat sabiq Baş katib Torbyorn Yaqland tərəfindən Avropa Şurası tribunasından bir neçə dəfə səsləndirilmiş və indiyədək həllini tapmamış hessas bir məsələyə toxunaraq ermənilər tərəfindən girov götürülərək saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında söz açdı. Girovların azad edilməsini mümkün edəcək yeni şəraitin yaranmasını diqqətə çatdıran Rafael Hüseynov Baş ka-

tibi sələfinin başladığı və Avropa Şurasının gündəliyində yer alan bu problemin həllinə töhfə verməyə səslədi: "2014-cü ildə Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda girov götürülmüş və qeyri-qanuni mühakimə edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev qaytarılması ilə bağlı siziz sələfiniz Ermənistanla çağırış etmişdi. Ötən ay mənim ölkəm həttə həmin 2 girov Azərbaycan ərazisində terrorçu fəaliyyətləri ilə bağlı həbs edilmiş 2 erməni hərbiçisi ilə dəyişməyə hazır olduğunu rəsmən əlaqədar beynəlxalq qurumlara bəyan etmişdir. Siz sələfinizin bu istiqamətdəki necib işini davam etdirərək Baş katibin gündəliyində olmuş həmin məsələnin müsbət həlli üçün töhfənizi verməyə cəhd edə bilərsiniz?"

Deputatların çıxışlarından sonra cavab nitqi söyləyən Mariya Pəşçinovici Buriç bildirdi ki, Baş katib olaraq hələ genişmiqyaslı fəaliyyətə başlamadığından bir çox suallara ümumi cavab vermək məcburiyyətindədir və yaqin ki, növbəti sessiyalarda həmin sualları daha müfəssəl şəkildə cavablandırma biləcək. Deputat Rafael Hüseynovun toxunduğu məsələyə gəlincə isə Baş katib bəyan edib ki, varislik davam edəcək, Avropa Şurasının əsas fəlsəfəsi ilə bağlı olan problemlər, hərbi münaqişələr və onların həlli istiqamətində müəyyən işlər görülmüş ayrı-ayrı məsələlər, o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev problemi Baş Katibliyin gündəliyindədir. "Bizə bəstənlən ümidləri və inamı doğrultmaq üçün zəruri olan bütün addımları atacağıq", - deyə xanım Mariya Pəşçinovici Buriç fikrini yekunlaşdırıb.

Əvvəli 1-ci səh.

Bu istiqamətdə infrastrukturun yaradılmasına 2019-cu ilin əvvəlində 207 milyon manat dövlət əsaslı vəsait ayrılıb, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilmişdir.

Bu il iyulun 31-də isə Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə yeni rekord rəqəmlər elan olundu. Regionlarda 9 sənaye parkı və məhəlləsinin yaradılması haqqında məlumat verildi. Bu sənaye parkları və məhəllələrin 78 rezident qeydiyyatdan keçmiş, 45 rezident artıq fəaliyyətə başlamışdır. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manat faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixracaya yönəlib.

Həmçinin iş yerlərinin açılması və məşğulluğun tə-

minat olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılıb. 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılmış, 22 aqropark faktiki fəaliyyətdədir və ilin sonuna qədər 11 aqropark da fəaliyyətə başlayacaq. Həmin layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq, 4 mindən çox yeni iş yeri yaradılacaq.

Ümumiyyətlə, ölkə Prezidenti kənd təsərrüfatında bu il rekord göstəricilərin əldə edildiyini qeyd edib: "Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən bitkiçilik sahəsində, heyvançılıqda artım təxminən üç faizə yaxındır. Hesab edirik, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın".

Aqrar sektor innovasiyalara köklənir

Yeni texnologiyaların, innovasiyaların və qabaqcıl dünya təcrübəsinin təbii bu il taxıl istehsalını 40 faiz, hektarın orta məhsuldarlığını da əvvəlki illərlə müqayisədə 30 sənətdən çox artırmağa imkan vermişdir. Həttə bu il məhsuldarlığı 60 sənərə çatdıran təsərrüfatlar da az deyil. Müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı bir çox istiqamətlərdə məhsuldarlığı böyük dərəcədə artırmağa imkan yaradır. Bu il bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, tərəvəz 14 faiz artmış, baramaçılıqda da böyük nailiyyətlər əldə edilmişdir. Nəticədə ixrac statistik rəqəmləri xeyli yüksəlmişdir. Yeni texnologiyaların təbii nəticəsində əkinçilikdə dislokasiya sistemi qurulmuş, müasir avadanlıqlardan istifadə edilmiş və kombaynlara qadaşdırılan GPS-lerin sayında bu il taxıl biçini 20 gün tez başa çatmışdır.

Təbii edilən yeniliklərdən biri də gübrələrlə əlaqədar liberalaşmanın təbiiqidir. Nəticədə gübrənin həm əlçatılığı təmin ediləcək, həm də qiymətində kifayət qədər ucuzlaşma baş verəcək. Artıq Kənd Təsərrüfatı Nazirliyi

bu ildən gübrənin səyyar satışını həyata keçirib və onu fermerlərin birbaşa həyətlərinə və təsərrüfatlarına çatdırmaqla fermerləri izafi xərclərdən azad edib. İnnovasiyalara gəlincə isə, elektron kənd təsərrüfatının təşviqini mütləq qeyd etmək lazımdır. Hazırda 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçmiş, gələcək illərdə subsidiyaların verilməsi də tam elektron formada həyata keçiriləcək. Bu yenilik sayəsində əvvəlcədən fermerlərin əkinlərini planlaşdırmaq və proqnozlaşdırmaq mümkün olacaq. Əsində, ən vacib yeniliklərin sırasında dövlət başçısı tərəfindən həyata keçirilən yeni subsidiya sisteminin təbii dayanır. Bələ ki, 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə verilməlidir.

Bu gün dünyada kənd təsərrüfatı neinki aqrar, hətta inkişaf etmiş ölkələr üçün də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan üçün isə aqrar sektorun şaxələndirilməsi və inkişafı tələb olunur. Ölkənin ərzaq təhlükəsizliyinin təminatı, ixrac imkanlarının genişləndirilməsi, texnika və avadanlıqların

alınması üçün ciddi güzəştli edilir. Yalnız bu il 700-dən çox texnikanın satılması təmin edilmişdir.

Azərbaycanda aqrar sektorda aparılan islahatların özülündə müasir texnologiyaların təbii dayanır, müasir suvarma sistemlərinin qurulması xüsusi önəm verir. Pilot tipli suvarma sistemlərinin istehsalının qurulması əkin sahələrinin yeni suvarma sistemləri ilə təminatı məsələsindəki çatışmazlığı aradan qaldıracaq. Bundan başqa, Azərbaycanda artıq fəaliyyətə başlayan azot gübrəsi zavodu xaricdən bu məhsulun alınmasını qarşısını alacaq. Prezident İlham Əliyev aqrar sektorun prioritetlərini təyin edərkən bildirdi ki, kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Həç kim fikirləşməli deyil ki, ölkədə kənd təsərrüfatı 30, ya da 50 il əvvəlki kimi inkişaf edə bilər. Dövlət başçısı bələ hesab edir ki, hər qarış torpaqdan maksimum səmərə ilə istifadə etmək üçün yeni texnologiyaların geniş təbiiqi önəmlidir.

B.İMANQULİYEV,
"Azərbaycan"



Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi mövzusu elmə də, ədəbiyyata da XX əsrdə gəlmişdir. Fədakar tədqiqatçı Salman Mümtəzin 1923-cü ildə çap etdirdiyi "Azərbaycan şairlərindən Nəsimi" adlı məqaləsi ilə Azərbaycan elmində nəsimişünaslığın əsası qoyulmuşdur. Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi birinci mərhələdə, daha dəqiq desək 1973-cü ildə, İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinin dövlət səviyyəsində və UNESCO miqyasında qeyd edilməsi ilə elmə nəsimişünaslığın miqyası genişləndirilmişdir. Görkəmli elm xadimlərindən Həmid Araslı, Cahangir Qəhrəmanov, Mirzəgə Quluzadənin böyük sənətkara, Zümrüd Quluzadənin hürufizmə həsr edilmiş qiymətli əsərləri meydana çıxmışdır.


nu açıq şəkildə ifadə etmişdir: "Əs-lində, qəhrəmanın "şairlər şairi" Seyid Əli İmadəddin Nəsimi deyil... Onun iztirabları, ağrılarıdır, öz vətəninə təklənəməsidir. 48 illik ömrün bitməyən məşəqqətlərini qı-sa bir dövr üçün - Nəsiminin Azər-baycana, Şamaxıya son səfəri müd-dətinə rəmləşdirdim... Mən bun-dan yazdım, Nəsiminin şəxsinde özüm-üzün özümüzə qənim kəsil-məyimizdən və bu naqisliyin əstər-dir davam etməsindən bəhs etdim. Axi Hələbdə dərisi soyulmuş Nəsi-minin hələ daha əvvəl burada - bu məmləkətdə ruhun soymuşduq".

Bu mənada İmadəddin Nəsimi-nin Hələbdən Şamaxıya qayıdışının və ondan sonrakı hadisələrin təsviri yazıçı təxəyyülünün məhsulu olsa da, həm Nəsiminin kamil insan və bütöv şəxsiyyət kimi ucalığının, mə-nəvi zənginliyinin, həm də "şairlər şairi"nin tələyinin əsasında sənətkar və zaman probleminin bütün yönərləri ilə açılmasına xidmət edə bilmişdir.

Ümumiyyətlə, Hüseynbala Mirə-ləmovun "Son səfər" povesti tarixi mövzuda yazılmış bədii əsər olsa da, janr baxımından tarixi povest deyildir. Əsərdə İmadəddin Nəsimi-dən başqa qardaşı Şahxəndan, Şir-vanşah İbrahim və başqaları da tari-xi şəxsiyyətlərdir. Əsərdə Nəsimi obrazının hərtərəfli açılması adla-ri çəkilən bu şəxsiyyətlərlə əlaqə-dar hadisələrin canlandırılması mü-hüm rol oynayır. Qardaşı Şahxən-danla münasibətləri Nəsiminin mə-

barəsində daha aydın qənaətlərin yaradılmasına xidmət edir. Beləlik-lə, Şahxəndan obrazını məsətəbli şəkildə ədəbiyyata gətirmək və onun mükəmməl bədii obrazını yaratmaq yazıçı Hüseynbala Mirə-ləmovun adı ilə bağlı olan mühüm xidmət sayılmağa layiqdir.

"Son səfər" povestində Nəsimi dünyasının yeni həyatı rəkrusda açılmasına şərait yaradan faktorlar-dan biri də Hüseynbəy obrazıdır. Doğrudur, mənbələrdə İmadəddin Nəsiminin Hüseynbəy adlı sevgilisin-in olmasına dair heç bir məlumat yoxdur. Ehtimal ki, "şairlər şairi"nin Hələbdən Şamaxıya qayıtması ha-disəsi kimi, Hüseynbəy obrazı da ya-zıçı fantaziyasının məhsuludur. La-kin fikrimizcə, "Son səfər" povestində Şamaxıya dönüşü, Nəsiminin içindəki vətən eşqini, doğma torpaq



Bu vaxta qədər Orta əsr Azər-baycan dövlətlərinin və hökmdarlarının həyatından müxtəlif janrlarda bədii əsərlər yazması Hüseynbala Mirə-ləmovun Nəsimini dövrün və mühtin, ədəbi-ictimai proseslərinin içərisin-də təsvir edə bilməsinə münasib zə-min hazırlamışdır. Bundan başqa, povest boyu hadisələrin təsvirindən görünür ki, yazıçı İmadəddin Nəsimi-nin həyatı və yaradıcılığını dərin-dən öyrənməklə yanaşı, "şairlər şairi"nin şəirindən də yerli-yerində istifadə ediləməsinin nümunəsini göstərmiş-dir. Müxtəlif məqamlarda istifadə edilən Nəsiminin qəzəlləri əsərdəki hadisələrin mahiyyətini açılmasına, proseslərin şərhinə uğurla xidmət edir. Hətta bir sıra qəzəllərin həyat hadisələri ilə əlaqəli şərhli ilə Hüseyn-bala Mirələmov əsl ədəbiyyatşünas-liq işi də görmüşdür.

"Son səfər" povesti Hüseyn-bala Mirələmovun çoxillik yaradı-cılığının qanunauyğun məntiqi yekunu kimi meydana çıxmışdır. Bədii əsərlərində yazıçının zəngin həyat təcrübəsindən gələn hadisə-ləri və obrazları çoxplanlı şəkildə təqdim etmək və proseslərə müxtə-lif yönərdən baxaraq realiaqları tər-fərrüatlarına qədər aydınlaşdırmaq prinsipi bu povestdə də özünü ay-dın surətdə göstərir. Bədii xüsusiy-yyətləri arxa plana keçirmədən də-yə bilərə ki, "Son səfər" povesti İmadəddin Nəsiminin dövrü, həyatı və müasirləri haqqında tədqiqat əsəri təssüratı da yaradır. Bədiilik baxımından isə bu povest ilk növbə-də tarixi ruhda yazılmış olan mü-kəmməl ədəbi əsərdir. Yazıçı əsərdə tarixi hadisələri də məlumat, xro-nika, icmal şəklinde deyil, düşünlü-müş canlı hadisələr və obrazların dialoqu vasitəsilə, yaxud da bədii təhkiyənin işığında təqdim etməklə informasiyaçıqdan çıxır.

"Son səfər" ədəbi-tarixi şəxsiyyət haqqında yazılmış ciddi bədii əsər-dir. Povestdə təsvir olunan bütün ha-disələr və obrazlar yazıçı təxəyyülü-nün süzgecindən keçərək təsvir edil-mişdir. Nəsimi kimi özünəməxsus obrazlı düşüncə sistemində malik olan böyük bir mütəfəkkir haqqında yazılmış ədəbi əsərdə də təsvirlər canlı və emosional, bədii və cəlbədi-cidir. Yazıçının obraz yaratmaq usta-lığı da "Son səfər" də bir daha nəzərə çarpır. Tarixdən məlum olan şəxsi-yyətləri: Nəsiminin, qardaşı Şahxən-dan, Şirvanşah İbrahim şahın, qe-dim Şamaxı məhəllələrinin təsvirində mövcud realiaqlarla bədii düşüncənin sintezi bir-birinə bənzəməyən fərqli obrazların və vəziyyətlərin təq-dim olunması ilə nəticələnməmişdir. Əsərdə yazıçı təxəyyülünün məhsulu olan Gülnaz xala, Səbinaz xatın, Qara Qaplan Səkmən, Müsəllim Müqtədir Oğuz və başqalarının hər biri fərqli xarakterləri və fərqli zahiri görkəmləri ilə səciyyələndirilmiş yaddaqlan bədii obrazlardır.

Nəhayət, Hüseynbala Mirələ-movun yaradıcılığı üçün xarakterik olan ümumiləşdirilmiş ibratəmiz bədii sonluq "keşf etmək" "Son səfər" povestində də cəlbədiçi şəkildə özü-nün bədii ifadəsini tapmışdır. Onun yaradıcılığında nəsihətçilikdən uzaq olan final səhnələrindən çıxarılan nəticə bədii əsəri tamamlamaqla bərabər, həm də oxucunu dərin-dən düşündürüb öz arxasına apara bi-lik. Bu cəhətdən "Son səfər" povesti-nin bədii sonluğu da həcm etibarilə qəna olmasına baxmayaraq, mü-kəmməl və təsirli bir epiloqu kimi yaddaqlarda dərin iz salır: "Əsilində, Seyid Əli İmadəddin Nəsimi Şama-xıdan qalıb kimi ayrıldı, çünki ca-hillər onun Hüseynbəy ilə evlənin xoş-bət olmasına mane ola bilməmiş-dilər və bu səfərdən xəbərsiz idilər. Şahxəndan isə ondan ötrü ağla-yırdı ki, qardaşının üzünü bir də gö-rməyəcəyi ürəyinə dammışdı. Bu səfər - son səfər idi!

Seyid Əli İmadəddin Nəsimi bu qədar dərdi, ınsadlı olmasına rəğ-mən xoşbəxt idi. Çünki ata ocağın-dan, qardaşından ayrı düşsə də, xoşbəxtliyin insana bəxş etdiyi dörd ünsürün dördü də onunla bir yerdə idi: sevgi, şöhrət, hörmət və nəhayət, vətən!

Bəli, doğma Azərbaycan dilinin timsalında Vətən daim onunla idi". Hüseynbala Mirələmovun "Son səfər" povesti müasir tarixi mərhələdə görkəmli Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş bədii əsərlərin yeni mərhələsinin mükəmməl başlanğıcı və qiymətli nümunəsidir. Bu, ide-ya və sənətkarlıq cəhətdən müstə-qillik dövrü Azərbaycan ədəbiyyatının mühüm nailiyyətlərindən biri sayılmağa layiq olan əhəmiyyətli və ibratəmiz əsərdir.

Nəhayət, "Son səfər" povesti təkcə onun müəllifinin deyil, büt-övlükdə Azərbaycan ədəbiyyatı-nın "Nəsimi ili"ne dəyərli ədəbi töhfəsidir.

İsa HƏBİBBƏYLİ, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

"YARAT"da İmadəddin Nəsimiyə həsr olunmuş yeni albomun təqdimatı olacaq

Bakıda məşhur "Les Gardiens Du Silence" musiqi qrupunun şair İmadəddin Nəsimiyə həsr olunmuş yeni albomunun təqdimatı olacaq.



AZƏRTAC xəbər verir ki, oktyabrın 7-nə nəzərdə tutulan tədbir "YARAT" Müasir İncəsənət Mərkəzində gerçəkləşəcək. 2015-ci ildə əsası qoyulmuş qrup musiqinin mistik imkanlarının öyrənilməsi ilə məşğul olur. Qrup Misir, Şumer, Babil və Yunanistan kimi qədim dövlətlərin musiqi və mədəniyyətlərinə əsaslanaraq yaradılıb. 2017-ci ildə kollektiv "Divine Balance: Feminine. Divinity" adlı ilk albomunu buraxıb. Onların musiqisi əsasən qəlbın rəhətliyi, meditasiya, özünü dərk etmək üçün istifadə olunur. Janrları isə dünya musiqisi, yeni dövr musiqisi, etno-ruhi və qədim folk musiqisini əhatə edir.

Üzərində İmadəddin Nəsiminin şəkli olan Basqal kəlağayları hazırlanıb

Qədim Basqalın tarixi abidələri, maddi-mədəniyyət nümunələri və dünyada tanınan kəlağayları hər zaman qəsbədə olan yerli və xarici qonaqların diqqətini çəkir. Bütün bu işləri ərəşəyə gətirənlər isə Basqalda yaşayan və hər zaman yeni axtarışlarda olan, eyni zamanda, qədim adət-ənənələri yaşadan yerli sənətkarlardır. Onlardan biri də 63 yaşlı Mürsüd Talıbovdur.



AZƏRTAC xəbər verir ki, ixtisasca oymaçı olan usta, əlli ildir kəlağayı istehsalı ilə məşğuldur. Bugünə kimi saysız-hesabsız kəlağayı boyayıb naxış vuran Mürsüd Talıbov, ilk dəfə olaraq dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şəklini kəlağayı üzərinə çəkib. Bu, basqallı ustanın həm də "Nəsimi ili"ne bir töhfəsidir.

Onun sözlərinə görə, digər naxışlı kəlağaylardan fərqli olaraq, Nəsiminin portreti həkk olunan kəlağayların hazırlanmasına yeni vaxt sərf edilib. Eyni zamanda, adı kəlağaylarda 1-2 rəng həddində, bu kəlağayların boyanmasında 5-6 rəngdən istifadə olunub.

Usta hazırladığı bu işlərdən əlavə, digər kəlağayların üzərinə Nəsiminin Azərbaycan və xarici dillərlə tərcümə olunan qəzəllərini də köçürmək niyyətindədir. Müxtəlif boyalardan və milli naxışlardan istifadə edilməklə ərəşəyə gətirilən bu əl işləri görənərin marağına səbəb olur.

Mürşüd Talıbov deyir ki, ötən əsrin 70-ci illərindən sovet hakimiyyətinin son dövrlərinə qədər Basqalda kəlağayı sənətinin itirilmə istəyirdilər. Kimin həyatında kəlağayı hazırlansa, o, ağır cəza ala bilərdi. "Amma ölkəmiz müstəqillik qazandıqdan sonra yenidən bu sənətə və sənətkarlara dövlət tərəfindən dəstək göstərilməyə başlandı. Bununla da Basqal kəlağayısı yenidən öz şöhrətini qaytdı. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində kəlağayı sənətinə çox yüksək qiymət verilərək, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bu, bizi hədsiz sevindirdi. İndi əminliklə demək olar ki, kəlağayı sənəti özünün yeni inkişaf dövrünə yaşayır", - deyə o qeyd edib.

İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb

Heydər Əliyev Mərkəzində II Nəsimi - şeir, incəsənət və məna-viyyat Festivalının bağlanış mərasimi çərçivəsində Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış "İmadəddin Nəsimi - 650" poçt markalarının nümayishi olub.

"Azərmarka"-nın direktoru Leyla Güllüleyeva AZƏRTAC-a bildirdi ki, buraxılış dahi şairin 650 illiyi münasibətilə 2 poçt markasından ibarət blok şəklinde hazırlanıb. Blokun yuxarı hissəsindəki markada İmadəddin Nəsiminin silueti, aşağı hissədəki markada isə yazı lələyi təsvir edilib. Blokun ölçüsü 72x92 millimetr, markaların ölçüsü 51x36 millimetrdir. Dizayneri "Azərmarka"-nın baş rəssamı Vüqar Əyyubov olan markalar 10 min ədəd tirajla çap edilib. Həminin 400 ədəd birinci gün zərləri də hazırlanıb.

"NƏSİMİ İLİ" NƏ MÜKƏMMƏL ƏDƏBİ TÖHFƏ

yıdıda yeni inkişaf mərhələsi başlanmışdır. Müstəqillik dövründə başlanan yeni mərhələ görkəmli ədəbi şəxsiyyətə münasibətdə azərbaycanlı mövqeyindən çıxış etmək, obyektiv ədəbi-tarixi realiaqları əks etdirən kimi prinsiplərlə səciyyələnir. Prezident İlham Əliyevin görkəmli mütəfəkkir sənətkar haqqındakı sərəncamlarından sonra Azərbaycan Milli Elmlər Akademiyası və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən bir kitabxanalıq elmi əsərlər: məqalələr və kitablar nəşr edilib oxuculara çatdırılmışdır.

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin redaktorluğu ilə hazırlanan İmadəddin Nəsiminin "Seçilmiş əsərləri" Əməkdar rəssam Fəxrəddin Əlinin çəkdiyi miniatürlərlə "Şərq-Qərb" nəşriyyatında nəfis şəkildə çapdan buraxılmışdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu eməkdaşlarının hazırladığı "Böyük Azərbaycan şairi İmadəddin Nəsimi" monoqrafiyası, Əməkdar elm xadimi, professor Qəzənfer Paşayevin "İmadəddin Nəsimi: edamdan sonrakı həyat" və "İraq divanı" kitabları, filologiya elmləri doktoru Fəridə Əzizovanın Azərbaycan, rus və ingiliss dillərində çıxışan "İmadəddin Nəsimi Orta əsr mənbələrində və ədəbiyyatşünaslığında" tədqiqatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Fəridun Qurbansoyun "İmadəddin Nəsimi", Qüdsiyyə Qasimovanın "Nəsimi irsinin dialektoloji tədqiqi" monoqrafiyaları Azərbaycan nəsimişünaslığının yeni mərhələsinin xüsusiyyətlərini əks etdirən qiymətli elmi əsərlərdir.

Bədii yaradıcılıq sahəsində də Nəsimi mövzusunda əsərlər yazılmasını yeni tarixi mərhələsinin ilk addımları atılmışdır. Görkəmli yazıçı Hüseynbala Mirələmovun "Son səfər" povesti İmadəddin Nəsimi ilə əlaqədar yeni tarixi mərhələnin ilk parlaq bədii əsəri kimi əhəmiyyətlidir. Povestə Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadiqov tərəfindən yazılmış redaktor qeydlərində deyildiyi kimi, "Son səfər" povesti ilə "sevimli yazıçımız, millət vəkili Hüseynbala Mirələmov bu sahədəki böyüklükdür" üçün cəsarətli addım atılmışdır.

Məsələnin cəsarətli tərəfi sadəcə yarımsənlik fasilədən sonra ədəbi mütəhiddəki sükunət buzuu qırıb, ədəbiyyatda Nəsimi mövzusunda yenidən qayıtmaqda deyildir. Hüseynbala Mirələmovun Nəsimi mövzusunda ənənəvi yanaşmadan fərqli olaraq, ilk dəfə mövzuya azərbaycanlı mövqeyindən müraciət etməsi, böyük sənətkarı hər çərçivəni ideoloji baxışdan uzaq, həyatı şəkildə, təbii insan obrazı kimi oxuculara çatdırması, yeni ədəbiyyatda yeni format yaratması cəsarətli addım sayılmalıdır. Kitabın söz yazmış akademik Nizami Cəfərov da məsələnin bir cəhətini doğru-düzgün görmüş və haqlı olaraq "Son səfər" povestini Hüseynbala Mirələmovun "Nəsimiyə tamami-

lə yeni ideya-estetik mövqeydən baxmaq təşəbbüsü" kimi qiymətləndirmişdir.

Yazıçı Hüseynbala Mirələmovun "Son səfər" povestində şair-mütəfəkkir Nəsimi hər şeydən əvvəl XX əsrin ikinci yarısının ədəbiyyatında yaradılmış ideal insan-dan daha çox təbii və real kamil insan kimi təsvir edilmişdir. Əsərdə İmadəddin Nəsimi danışıqından tutmuş rəftarına, insanlarla münasibətlərinə, heyəcənlərinə və nərahatlığına qədər, sevgisi və nifrəti ilə zəngin məna-viyyata malik sadə və müdrik bir insan qismində təqdim olunmuşdur. Bunun üçün yazıçı öz əsərində real zəmin hazırlamışdır. Povestin "şairlər şairi" Nəsiminin "ölka-ölkə dolmaşmaqdan, məscid, kərvansaraya və xanəqahlara gəcələməkdən, dərviş, abid, imam, şair və səyyahlarla söhbət etməkdən yazıb", ... ömrünün yerdə qalanını

ata yurdunda", Şamaxıda keçirmək üçün qayıdışı hadisəsi ilə başlaması vasitəsilə Hüseynbala Mirələmov Nəsiminin həyatı və fəaliyyətinin hərtərəfli mücahidliyi dövrünü deyil, təbii bir kamil insan həyatı yaşamaq mərhələsinə qələmə aldığına nəzərə çarpdirmışdır.

Nəsimişünaslıqda Hələbdə maskunlaşdıqdan sonra böyük sənətkarın Azərbaycanca - Şamaxıya gəlib-gətməsi barədə məlumat yoxdur. Həm də böyük ustadı, hürrüfilin nəzəri əsaslarını hazırlamış qayınatısı Fəzülullah Nəsiminin faciəvi şəkildə qətlə yetirilməsindən sonra İmadəddin Nəsiminin Vətənə dönüşünü mümkün etmək üçün bu barədə düşünüb-dasınmaq üçün yer qoymamışdır. Fikrimizcə, "şairlər şairi"nin laməkan həyatı keçirməkdən yorulub-bezib doğma diyara dönüşünün təsviri yazıçı tərəfindən dərinləşib, Nəsimini yalnız hürrüfilin üçün qüdrətli yaradıcısı və ya hürufizmin böyük təbliğatçısı kimi deyil, əsl kamil insan kimi hərtərəfli şəkildə təqdim etmək üçün tapılmışdır. İmadəddin Nəsiminin tərcümeyi-halında onun qürbətədən vətənə dönüşü barədə hər hansı bir hal-dənəsin olub-olmadığından əsli ol-mayaraq, yazıçının seçib müəyyən etdiyi format ədəbiyyatda İmadəddin Nəsimidən real insanın böyüklüyü, mənavi kamilliyi, zənginliyi və sadə həyat tərzi haqqında geniş söhbət açmaq üçün əsas verir. Haradan baxsaq, ədəbiyyatda "Nəsimi real insan kimi" formatı Hüseynbala Mirələmovun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni yanaşma kimi mühüm əhəmiyyət kəsb edir.

Hüseynbala Mirələmovun "Son səfər" povestində irəli sürülən əsas axa xətlərdən biri bundan ibarətdir ki, Seyid Əli İmadəddin Nəsiminin "məndə sığar iki cah, mən bu cahana sığmazam" miqyasında böyük insanlığı qüdrətli şair olmağı özündə cəmləşdirən mütəfəkkir səviyyəsinə yüksəlməsindən doğan qısqıncılıq və paxıllıq onun həyatını faciəli sonluğa aparən əsas səbəblərdəndir. Yazıçı özü də povestdə açıq şəkildə yazır ki, "çox təəssüf ki, paxıllıq ancaq sahibi ilə bir yerdə ölü". Yeni belə ali mərtəbəyə qalxmış uca şəxsiyyətlə mühit və qaragürh arasındakı ziddiyyət harada olmasından əsli olmayaraq, onun rahat yaşamasına imkan verə bilməzdi. Hüseynbala Mirələmovun əsas qayəsi də Nəsiminin kamil insan kimi böyüklüyünü göstərməklə bərabər, həm də bir vətəndaş yazıçı olaraq Mirzə Ələkbər Sabirin - "öz qövmü müzün başına əngəl kələfiz biz" misralarında deyildiyi kimi, sağlığında böyük zəka sahiblərimizə özümüzün qənim kəsilməyimiz faciəsini açıq göstərməkdən ibarət olmuşdur.

"Son səfər" kitabına yazdığı "iki cahanın günaşi" adlı "proloq əvəzi"ndə yazıçı özü də Nəsiminin son aqibətinin timsalında, necə deyərler, "Səpi özümüzdən olan baltaların" yaratdığı faciələrin mahiyyətini açıq göstərmək niyyətində olduğu-

nu dünyasının özünəməxsusluqlarını təqdim etmək üçün açar funksiyasını yerinə yetirir. Nəsiminin kö-nül dünyası Şahxəndanla söhbətlərində və münasibətlərində geniş şəkildə açılır. Şirvanşah İbrahimin Miranşahla Qaraqoyunlu Qara Yusif arasında ikili oyun oynamasına Nəsiminin baxışından bəyan olunmasında da Şahxəndandan mərkəzi fiqur funksiyasını həyata keçirir. Bundan başqa, camaatın qaçaq-quldur adlandırıldığı hakimiyyətdən narazı insanlara "şairlər şairi"nin yaxın münasibətinin oxucuya aydın surətdə təqdim olunmasında da Şahxəndan əsas sima kimi çıxış edir. Eyni zamanda mədrəsədə təhsil aldığı illərdən sevgisinin qəlbində gəzdirdiyi Hüseyniyə doğru Şamaxıda atdığı addımlar... Şahxəndanla mükəmməl vasitəsilə açıqlı aydınlaşır. Eyni zamanda həmin çevrədəki insanlarla dialoqları Şahxəndanın da həyatla, cəmiyyətdə dair baxışlarının oxucuya çatdırmaq üçün əhəmiyyəti bir vasitəyə çevrilir.

"Son səfər" povestində Şahxəndan haqqındakı məlumatlar və əh-vallatlar Nəsiminin qardaşına dair geniş təsvirlərinin yaranmasına kömək edir. Tərəddüd etmədən "Son səfər" əsərini Nəsimi ilə bərabər, həm də Şahxəndanın povesti adlandırmaq olar. XX əsr ərzində yazılmış bədii əsərlərdə və məlum filmdə Nəsimi və Miranşah, yaxud da Nəsimi və qaragürh qüvvələr diqqət mərkəzində olduğundan, hadisələr daha çox Hələbdə təsvir edildiyindən Şahxəndan epizodik şəkildə yer almalı olmuşdur. "Son səfər" povesti isə Şahxəndanla əla-qədar mövcud baxışları dərinləşdirir və tamamlayır.

Beləliklə, Azərbaycan ədəbiyyatında Şahxəndanın geniş planda mükəmməl bədii obrazını ilk dəfə Hüseynbala Mirələmov "Son səfər" povestində yaratmışdır. Əsərdə Şahxəndan bilikli, məlumatlı, "Quranı-Kərim"-in və qardaşı İmadəddin Nəsiminin divanının üzünü hün-xətlə köçürən, ictimai-siyasi hadisələrdən baş çıxaran, ədəbiyyatı təhlil edib dəyərləndirməyi bacaran, mühtin mürəkkəb hadisələrindən münasib çıxış yolları tapa bilən ayıq-sayıq bir obraz kimi canlandırılmışdır. Şirvanşahlar hakimiyyəti, Teymurilər dövləti, Şamaxı mühtiri haqqındakı fikirləri, Nəsiminin seir-lərinə dair özünəməxsus mülahizələri Şahxəndanın çox vaxt arxa planda qalması bədii obrazını təsvir etməyə imkan verir. Yazıçının Şahxəndanı "balaca müdrik" adlandırmasını əsərdə təsvir olunan hadisələr bir daha təsdiq edir.

Hüseynbala Mirələmovun "Son səfər" povestində Şahxəndanın bədii obrazını yaratmaqda Şamaxı qəbiristanlığında məqbərəsi ucalan bu şəxsiyyətlə həyat vəsiqəsi vermişdir. Əsərdə Şahxəndanın dünyagö-rüşü, ayıq-sayıq olması haqqındakı hadisələr həm də Nəsimilərin şərcə-rəsinin ümumi səviyyəsi, xüsusən də Seyid Əli İmadəddin Nəsiminin hansı mühtidə yetişib formalaşması

duyğusunu, ana dili sevdasını geniş planda təqdim etmək üçün nə qədər uğurlu alınbsa, Hüseyniyə obrazı da şairin qəlb aləmini, xalqa, adət-ənənələrə dərin-dən bağlılığını, sevgi dünyasının daha canlı şəkildə oxuculara çatdırmaq üçün düşünülmüş uğurlu bədii vasitəsidir. Tələyini ilk gənclik sevdasının nişanəsi olan Hüseyniyə ilə həmişəlik bağlamağa qərar verməsi böyük sənətkar üçün onun doğma el-obaya bağlılıq Vətən anlayışının nə qədər mürəkkəb olmasını göstərmək baxımından əhəmiyyətlidir. Hüseynbala Mirələ-movun Hüseyniyə obrazı Nəsiminin təkcə öz məhəbbətinə deyil, geniş mənada vətəninə, torpağına, adət-ənənələrə, Azərbaycana sədəqətini həyatı vasitələri göstərmək üçün tapılmış mühüm bir bədii vasitədir.

Hüseynbala Mirələmov povestin "proloq əvəzi" kimi verilmiş giriş hissəsində yazdığı, kitabın çildinin üzünə qabığından qatılmış "bələd-ci" də bir daha qabartdığı kimi, əsər boyu İmadəddin Nəsimi və qaragürh qüvvələrlə münasibətlər xəttini diqqətdə saxlamışdır. Sovet dövründə Nəsimi mövzusunda yazılmış əsərlərdə bu süjetdə zamanın ideoloji tələbindən doğan ateizm ruhu önə çəkilmiş, həmin xətt Nəsimi və din xadimləri münasibətləri forma-tında təqdim edilmişdir. "Son səfər" povestində isə Hüseynbala Mirələ-mov Nəsiminin "kafir" hesab edən qaragürhü qələm əhli ilə yalançı, əslindən uzaq olan, mədrəsə zümrəsinin və hakimiyyətdə olub, arxadan hadisələri idarə edən "mür-şidlərin" onun böyük nüfuzuna, ad-sanına paxıllıq və qısqıncılıq məqamında birlikdə mübarizə aparacağı-rını, bu mübarizənin dinlə heç bir əlaqəsinin olmadığı qənaətini mey-dana qoyur. Yazıçının İmadəddin Nəsiminin dilindən səsləndirdiyi "bələ çıxır ki, paxıllar ordusu qalib gəldi", yaxud "bir deyil, yüz deyil, min deyil, ölkənin bütün cahilləri yığılıb gəlib, sabah evimizə hücum edəcəklər" sözləri Nəsiminin hər hansı bir siyasi-ideoloji baxışdan daha çox fiziki cəhətdən cəhəletin, nadanlığın, paxıllığın, qısqıncılığın, qurbanı olduğunu diqqət mərkəzinə çəkib və əsaslandırır.

Povestin yüksək səviyyədə alınmasının bir səbəbi də Hüseynbala Mirələmovun müraciət etdiyi dövrü və şəxsiyyətləri dərin-dən araşdırıb öyrənməsi ilə əlaqədardır. Povestin əvvəlində "Müəllif-dən" rubrikası ilə proloq əvəzi kimi verilmiş "iki cahanın günaşi" yazıçı axtarışı, tədqiqatınlı cəlbədiçi bir essedir. Bu, həm də tarixi mövzu-da əsər yazan yazıçının məsələyə nə qədər ciddi yanaşdığını, zəruri axtarışlar apardığını nümayiş etdirir. Hüseynbala Mirələmovun "iki cahanın günaşi" adlı proloq əvəzi yazısını çətinlik çəkmədən filoloji yönlü jurnallardan birində elmi mə-qalə kimi çap etdirərk, heç kəs mə-qalənin bədii əsər yazmaq üçün yazıçı tərəfindən aparılmış hazırlıq işləri olduğunu inanmaz.



Mərkəzi Seçki Komissiyasında

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Oktyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə komissiyanın 2019-cu il sentyabrın 13-də keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılının mandatından məhrum edilməsi məsələsinə baxılıb. Bildirilib ki, Rafael Cəbrayılının Milli Məclisin nüfuzuna xələt gətirən hərəkətlər məşğul olması səbəbindən deputat mandatından istefasının qəbul edilməsi barədə Milli Məclisin Sədrinə qəbul edilməsi barədə Milli Məclisin Sədrinə ünvanladığı yazılı müraciət müvafiq



olararaq baxılması üçün MSK-ya göndərilib. Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Milli Məclisin deputatı imtina ilə bağlı müraciət etdikdə, aidiyyəti orqan tərəfindən deputat mandatından məhrum olunur. Komissiya üzvlə-

rinin müzakirəsindən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada yaranan əsas nəzərə alınaraq, beşinci çağırış Milli Məclisin deputatı Rafael Cəbrayılının mandatından məhrum edilməsi qərar verilib.

İclasda, həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.

Komissiyanın qərarı ilə 37 sayılı Nizami birinci (Gəncə), 39 sayılı Kəpəz birinci (Gəncə), 108 sayılı Ağstafa və 122 sayılı Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də edilib.

Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

Xocavəndlilər doğma torpaqlarına qayıdacaqlarına əmindirlər

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 27 il ötür. Bu münasibətlə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində anım mərasimi keçirilib.



Tədbirdə çıxış edən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin sədri, icma rəhbəri Tural Gəncəliyev deyib: "Xocavənd rayonunun işğal gündə təmas xəttinə yaxın bölgəyə səfər etməkdə əsas məqsədimiz düşməne mesaj verməkdir. Bu mesaj həm Ermənistan hakimiyyətinə, həm də Dağlıq Qara-

AZƏRTAC xəbər verir ki, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvləri, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri, aqsaqqallar, gənclər, "N" sayılı hərbi hissənin zabıt və əsgərləri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinə önünə gül-çiçək dəstələri düzüblər. Azərbaycanın Dövlət himni səsləndirilib, respublikanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükutla yad edilib.



Bu, bizim varlığımız, gələcəyimizdir, xalqımızın, dövlətimizin ölüm-qalım mübarizəsidir. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda və ordu quruculuğunda böyük nailiyyətlər əldə olunub. Azərbaycanca yüksək mədəniyyətə malik, müasir silahlarla təchiz edilmiş, yüksək nizam-intizamı, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordu formalaşdırılıb. 2016-cı il Aprel döyüşləri onu göstərdi ki, biz işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Əminliklə bildirim ki, ordu-muzun gücü, Ali Baş Komandanın qətiyyəti və xalqımızın iradəsi ilə işğal altındakı bütün torpaqlarımız azad ediləcək və biz doğma yurdumuza qayıdacağıq", - deyər E.Hüseynov bildirib.

Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətindən danışdı. Bildirilib ki, işğal nəticəsində rayonun azərbaycanlıları yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekt, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekt, 10 tarixi abidə, 32 körpü, 12 rabitə qovşağı, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb. Xocavəndlilər 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərərək, qeyri-bərabər döyüşlərdə rayonun sakinləri qəhrəmanlıqla iştirak edib. Ata-baba torpaqları uğrunda düşməne qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid, 300 nəfərdən çox insan ölüb, 245 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 69 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinədən 49 nəfəri əsir və girovluqla olar-kan erməni terroru və vəhşiliyinin qurbanı olub.

"Bir millət, bir dövlət kimi bizim ən müqəddəs vəzifəmiz vətənimizin ərazi bütövlüyünü təmin etməkdir. Bu, təkə ərazi məsələsi deyil. Milli Məclisin deputatı Elman Məmmədov çıxışında bildirib ki, düşmənin torpaqlarımıza bizim gücümüz, ordumuz, birliymiz olmayanda işğal edib. Bu gün işğalçı Azərbaycan dövləti və qüdrətli Azərbaycan Ordusu var. Azərbaycanın qətiyyəti Ali Baş komandanı var. Ali Baş komandanın rəhbərlik etdiyi qəhrəman Azərbaycan xalqı və ordusu var. Biz bu gün ancaq dövlətimizin, ordumuzun gücünü artırmaqla qələbəyə nail olmaq haqqında düşünməliyik.

QƏRAR № 5/16

Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2019-cu il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq **qərara alır**: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2019-cu il tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

QƏRAR № 5/17

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılının mandatından məhrum edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılının Milli Məclisin nüfuzuna xələt gətirən hərəkətlər məşğul olması səbəbindən deputat mandatından istefasının qəbul edilməsi barədə Milli Məclisin Sədrinə etdiyi yazılı müraciəti aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Milli Məclisin deputatı imtina ilə bağlı müraciət etdikdə aidiyyəti orqan tərəfindən o, deputat mandatından məhrum edilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü və 176.1-ci maddələrinə görə Konstitusiyanın

89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən əsas olduqda, deputatın mandatından məhrum edilməsi haqqında qərar bu barədə müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.

Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisin deputatı R.K.Cəbrayılının mandatından məhrum edilməsi üçün əsas yaranmışdır.

Seçki Məcəlləsinin 176.3-cü maddəsinə əsasən Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən halda Mərkəzi Seçki Komissiyası tərəfindən qərarın qəbul edildiyi gündən birmandatlı seçki dairəsi üzrə seçilmiş de-

putat mandatından məhrum edilməsi sayılır.

Mərkəzi Seçki Komissiyası Milli Məclisdən daxil olmuş müraciəti əsas götürərək Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə və Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü, 176.1-ci, 176.3-cü maddələrinə uyğun olaraq **qərara alır**:

1. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılının mandatından məhrum edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

QƏRAR № 5/18

"Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat" da dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyası Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq **qərara alır**:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2006-cı il 7 iyun tarixli 28/106 sayılı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli

sürülməsi qaydaları haqqında Təlimat"a "1A sayılı əlavə" təsdiq edilsin, 3.2-ci bənddə "1 sayılı əlavə" sözləri "1A sayılı əlavə" sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

QƏRAR № 5/19

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq **qərara alır**:

1. Mədinə Fəxrəddin qızı Abbasova 122 sayılı Xankəndi seçki dairəsi seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.

2. Seymur Həbib oğlu Hüseynov və Azər Nazim oğlu Əsgərov 37 sayılı Nizami birinci (Gəncə), Şahnaz Qədir qızı Əliyeva 39 sayılı Kəpəz birinci (Gəncə), Dilşad Sabir qızı Qafarova 108 sayılı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

Əhalinin siyahıyaalınması perspektivləri müəyyənləşdirmək üçün atılan zəruri addımdır

Prezident İlham Əliyevin "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" 2016-cı il 7 sentyabr tarixli fərmanına əsasən, bu il oktyabrın 1-dən əhalinin siyahıyaalınmasına start verilib.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bu məsələ ilə bağlı keçirilən mətbuat konfransında siyahıyaalınmanın 1-10 oktyabr 2019-cu il tarixlərində keçiriləcəyi barədə məlumat verdi. Siyahıyaalma başlamazdan əvvəl komitənin təsdiq etdiyi plana uyğun olaraq bütün hazırlıq işləri tam başa çatdırılmışdır.

Siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilatı planlar tərtib edilmiş, 50-yə yaxın metodoloji və köməkçi sənədlər hazırlanmış, Əhalinin Siyahıyaalınması Nəzarət Üzrə Mərkəzi Komissiyasının İdarəetmə Departamenti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə müəyyən məsələlər razılaşdırılmışdır. Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilatı planlar tərtib olunmuş, ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünmüşdür.

Siyahıyaalınmada xüsusi diqqət ayrılan sahələrdən biri də əhalinin məlumatlandırılmasıdır. Bu ilin aprel ayından başlayaraq təşviqat xarakterli plakat və banerlər yerli icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilmiş, videoçarxlar televiziya kanalları və aparıcı elektron media vasitələrində, Bakı Metropolitenində, Danizkənin Milli Parkında və Dövlət Reklam Agentliyinin piyaltaxıtın mərkəzi küçə və prospektlərində quraşdırılmış elektron lövhələrində yayımlanmaqdadır. Eyni zamanda, siyahıyaalınmanın işıqlandırılmasına KİV-nin, fərdi jurnalistlərin böyük bir qismi cəlb edilmiş, hətta Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə cari il iyulun 18-də müsabiqə elan edilmişdir.

Ölkəmizdə keçirilən növbəti siyahıyaalınma barədə Azərbaycan Prezidentinə məlumat verən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov siyahıyaalınmanın keçirilməsi zərurətini son illər insanların yaşayış, mənzil-məişət şəraitində baş verən dəyişikliklərlə yanaşı, əhalinin ailə tərkibi, ev təsərrüfatlarının tərkibi, hər bir şəxs barədə toplanılan məlumatlar ölkədə həm daxili, həm xarici miqrasiya proseslərinə, eyni zamanda, insanların məşğulluq statusuna, onların gəlir mənbələrinə, təhsil səviyyəsinə dair bir çox sosial-iqtisadi göstəricilərin əldə edilməsinə imkan yaradacaq.

Sonuncu siyahıyaalınmanın əvvəlki-lərindən fərqli ilk dəfə olaraq sosial statusla bağlı məsələlərin siyahıyaalınmaya daxil edilməsidir. Bu siyahıyaalınmada strateji yol xəritələrindən irəli gələn məsələlərin monitorinqi, eləcə də dayanıqlı inkişaf üzrə BMT-nin müvafiq qərarları ilə bağlı suallar da nəzərə alınmışdır.

Həmçinin Ömək Təşkilatı tərəfindən qəbul edilmiş beynəlxalq metodologiyalara əsaslanaraq sorğu vərəqəsinə işçi və potensial işçi qüvvəsinin, əhalinin məşğulluğunu, işsizliyini və s. məqamları müəyyən edən bir sıra suallar da daxil edilmişdir. Əvvəlki siyahıyaalından fərqli olaraq, sorğu vərəqəsinə ilk dəfə daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq.

Beləliklə, siyahıyaalma başa çatdıqdan sonra toplanan bütün məlumatlar siyahıyaalma qrupuna təhvil verəcək, elektron məlumat sistemində daxil edil-

dikdən sonra isə proqram təminatı vasitəsilə məntəqə analizi ediləcək. Bu məlumatların emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalınmanın yekunlarına dair məcmulənin nəşr ediləcək istifadəçilərə çatdırılması gələn ilin sonuna nəzərdə tutulub.

Prezident İlham Əliyev bu tədbirin nəinki Azərbaycan, bütün ölkələr üçün xüsusi önəm daşdığına vurğulamışdır: "Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demografik vəziyyət daha da yaxşılaşıb. Bu il biz 10 milyoncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşıqla bağlı görülən tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrə təqaüdləri, müavinətlər artırıldı. Yeni sosial-iqtisadi inkişaf demografik inkişafa uzlaşır və bu da təbiiidir".

Dövlət başçısı onu da qeyd etmişdir ki, müstəqillik dövründə Azərbaycan əhalisinin təxminən 3 milyon artması həm ölkəni, həm də mövqelərimizi gücləndirir. Beləliklə, Azərbaycan qarşısına çıxan yeni çağırışlara daha mükəmməl cavab vermək imkanlarını qazanır. Ölkəmizdə gedən proseslərin ciddi nəzərə alınması və daim izlənməsinə baxmayaraq, 10 gün ərzində keçirilən siyahıyaalma prosesi başa çatdıqdan sonra iqtisadi inkişaf, infrastruktur, miqrasiya və əmək resurslarının artımı ilə bağlı daha yeni və ətraflı məlumatlar əldə ediləcək. Siyahıyaalma gələcək inkişafın və çoxsaylı məsələlərin planlaşdırılmasına əsaslanacaq, islahatların daha davamlı olmasına, sosial layihələrin isə daha mükəmməl icrasına zəmin yaradacaq.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Dövlətlər üçün əsas təhlükələrdən biri Qusarda keçirilən konfransda terrorçuluqla mübarizə sahəsində görülən işlərdən bəhs olunub

"Terrorçuluq, həmçinin onun nəticələri müasir dünyanın üzvləşdiyi əsas və daha təhlükəli problemlərdəndir. Azərbaycan Respublikası da terrorun ciddi zərər çəkmiş ölkələrdən biridir. Regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətidir".

AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə oktyabrın 2-də Qusar şəhərində keçirilən "Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti" və "Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi" mövzularında elmi-praktik konfransda səsləndirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun rəhbər işçiləri, gənclər, həmçinin qeyri-hökumət təşkilatlarının, elm, təhsil və mədəniyyət müəssisələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin nümayəndələri və DTX-nin əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının xatirəsinə də ehtiramla yad olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. DTX BATM-in rəisi Rəşad Camalov konfransın məqsədi və mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, terrorçuluq dövlətlər üçün əsas təhlükələr-

dən biridir. Konfransın əsas məqsədi terrorçuluğa qarşı mübarizə, eləcə də təhlükəsizlik fəaliyyətinin digər sahələri ilə bağlı gələcək nəslin maarifləndirilməsi və bu mübarizədə onların rolunun artırılmasından ibarətdir. Qeyd olunub ki, dövlət təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bu məsələlər Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu gün təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatların aparılması ölkə rəhbərliyinin xüsusi nəzərə alındığıdır. Dövlət başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanıb və qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təzyiqlərdən qorumaq məqsədilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin tələblərinə uyğun səviyyəyə inkişaf etdirilməsini nəzərdə tutur.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov əhalinin, xüsusilə gənclərin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, konfransın təşkilatçılarna minnətdarlığını bildirib.

Konfransda DTX-nin əməkdaşı Tural Məmmədov "Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti" möv-

zusunda geniş məruzə edib. Məruzəçi slaydlardan istifadə etməklə müasir dövrdə təhlükəsizliyi ciddi təhdid edən terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər, həmçinin terrorizmin beynəlxalq coğrafiyası, beynəlxalq terrorçuluq və dini ekstremizmə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, terrorçuluq cəmiyyətdə qorxu və vəhimi yaratmaq, insanları öz iradəsinə tabe etməkdə, siyasi hakimiyyət orqanlarına təsir və təzyiq vasitəsidir. Bu baxımdan əks-kəşfiyyət təhlükəsizlik sahəsində əsas istiqamətlərdən biridir və düşmənin kəşfiyyət-pozuculuq fəaliyyətinə, terror-təxribat əməllərinə qarşı yönəlib. Əks-kəşfiyyət fəaliyyətinin əsas məqsədi ölkəmizdə yaşayayan və buraya göndərilən casusların və təxribatçıların müəyyənləşdirilməsi, terrorçuların aşkar və ifşa edilməsi, ölkə daxilində xüsusi təhlükəli cinayət törətmə və ya bunu həyata keçirməyə hazırlaşan şəxslərə qarşı mübarizənin aparılmasından ibarətdir.

Terrorçu və ekstremist təşkilatların əlaqəsindən və səbə-kəşləməsinə dair Tural Məmmədov qeyd edib ki, bu gün müxtəlif cərəyanlara məsub terrorçu və ekstremist təşkilatlar bir-biri ilə sıx əlaqə saxlayırlar. Siyasi və dini ekstremizmə, təcavüzkar separatçılıq, qloballaşma əleyhinə hərəkət, sağ və sol radikalizm və s. eyni terror zəncirinin halqaları olub, terrorçuluq fəaliyyətinin müxtəlif sahələrində bir-birini tamamlayır. Konfransda DTX-nin əməkdaşı Azər Əfəndiyev

"Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi" mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, terrorizm müasir dövrdə ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha müxtəlif formalarla həyata keçirilən, daha hədəfəli miqyas alan ciddi təhdidlərdən biridir. Terror aktları insan tələfatı ilə nəticələnir, geniş ictimaiyyətə güclü psixoloji təzyiq göstərir, dövlətlər arasında nifaq salır, müharibələrə, sosial və milli qruplar arasında inamsızlığı və nifrətin yaranmasına səbəb olub.

Diqqətə çatdırılıb ki, son illər ölkəmizdə yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik hissinin, milli-mənəvi dəyərlərə bağlılığın daha da güclənməsi istiqamətində davamlı tədbirlər həyata keçirilib. Lakin bu məsələdə hər bir vətəndaş ayıq-sayıq olmalı, görülən işlərə fəal töhfə verməlidir. Çünki düzgün və sistemli təbliğat işinin aparılmaması cəmiyyətdə ayrı-seçkilik və gənclərin yanlış istiqamətdə formalaşmasına gətirib çıxara bilər.

Qeyd olunub ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gənclərin vətənpərvərlik ruhunda yetişmələri, onların Vətənə və dövlətə sədəqət ruhunda tərbiyə olunmaları istiqamətində çoxsaylı proqram və layihələrin həyata keçirilməsini daim xüsusi diqqət göstərir.

Çıxışlardan sonra Azərbaycan təhlükəsizlik orqanlarının əks-kəşfiyyət və terrorçuluğa qarşı mübarizə tədbirlərindən bəhs edən film nümayiş olunub.



“Azərbaycan” İES-də yenidənqurma işləri 70 faiz başa çatıb

Mingəçevir şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidənqurulması prosesi davam etdirilir. Hər biri ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku növbəli şəkildə yenidən qurularaq təmir edilir. Ötən ilin payızından başlayaraq bugüne qədər 4 blokda yenidənqurma işləri aparılıb. 1 blokda işlər yekunlaşmaq üzrədir. Digər 3 enerji bloku da növbəli şəkildə yenidən qurulacaq.

Paralel olaraq “Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşən, ölkənin 2 ən böyük yarımstansiyalarından biri olan 500 kilovoltluq yarımstansiyada işlərin 95 faizi görüldü və hazırda sazlama işləri həyata keçirilir. Ötən



il il iyulunda qəza baş verən 330 kilovoltluq yarımstansiyada işlərin yenidənqurma işləri sürətlə davam etdirilir və yarıdan çoxu görüldü. 330 kilovoltluq yarımstansiyanın idarəetməsi üçün tikilən mərkəzdə işlər tamamlanıb.

Bundan başqa, su kanalının beton qatının yenilənməsi işləri başa çatıb. Qarabağ kanalının üzərində əhali üçün tikilən körpünün tikintisi və yolun çəkilməsi prosesi yekunlaşıb və əhalinin ixtiyarına verilib. Həmçinin stansiyanın yedindən qurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.

“Azərbaycan” İstilik Elektrik Stansiyasının yedindən qurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.

isə işlər yekunlaşıb, hazırda idarəetmə vasitələrinin sazlanması prosesi həyata keçirilir. Bundan başqa, elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sənəhdə işlər başa çatıb, son tənzimləmə işləri aparılır.

İstismar müddətini çoxdan keçən “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulduqdan sonra ömrü ən azı 20 il uzanacaq, 320 meqavat “itirilmiş” güc bərpa ediləcək. Ən əsas işə elektrik stansiyasının etibarlılığı, dayanıqlılığı və təhlükəsizliyi təmin olunacaq.

“Azərbaycan”

Tanınmış qazax şairi Oljas Süleymanovla görüş keçirilib



Oktyabrın 2-də Bakı Kitab Mərkəzində “LİFFI-2019” IV Avrasiya ədəbi festivallar festivalı çərçivəsində tanınmış qazax şairi, Qazaxıstanın Əmək Qəhrəmanı, Qazaxıstan SSR-in Xalq yazıçısı, ictimai-siyasi xadim Oljas Süleymanovla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmi gecni açaraq ölkəmizə gəldiyinə və Azərbaycan xalqına həmişə səmimi münasibət bəslədiyinə görə yüksək qonağa təşəkkür edib. O qeyd edib ki, ölkəmizdə Oljas Süleymanovun yaradıcılığına böyük maraq var. Onun kitabları böyükən-küçünə hamı tərəfindən böyük sevgi ilə oxunur. Ə.Fəhmi deyib: “Bugün bu qədər çox insanın

sizi görməyə gəlməsi çox mətbədən xəbər verir”. Oljas Süleymanov tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycana həmişə böyük sevinc hissi ilə gəlir, çünki onu Azərbaycanın bir çox görkəmli yazıçıları və incəsənət xadimləri ilə çoxillik dostluq əlaqələri bağlayır. Qonaq deyib: “Bakı inanılmaz gözəl şəhərdir. Mən hər dəfə paytaxtın gözəlliyinə və bakiylərin qonaqpərvərliyinə heyran oluram. Bu dəfə isə mənə gözəl Sumqayıt şəhərinə getmək nasib oldu. Sumqayıt məndə gözəl təəssürat yaratdı. Sevincdirici haldır ki, Azərbaycan sürətlə inkişaf edir. Mənə xoşdur ki, ölkəmizdə mənim yaradıcılığımı yüksək qiymətləndirirlər. Bu görüşü təşkil ediyinə görə Bakı Kitab Mərkəzinin rəhbərliyinə də təşəkkür etmək istəyirəm”.



Xalq yazıçısı, deputat Elmira Axundova onun yaradıcılığına həmişə dəstək göstərdiyinə görə şairə minnətdarlığını bildirərək deyib ki, Oljas Süleymanovun Azərbaycana hər səfəri onun üçün bayramdır, çünki qazax şairi ilə onun dostluğu ötən əsrin 80-ci illərindən davam edir. E.Axundova bildirdi ki, Oljas Süleymanov “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxilliyinin yaradılmasında ona böyük dəstək göstərib.

Xalq yazıçısı Natiq Rəsulzadə vurğulayıb ki, Oljas Süleymanovun dünya ədəbiyyatına töhfəsi ölçülməzdir. Onun yaradıcılığı bütün zəmanələrdə aktualdır. Ustad şairi bütün dünyada oxuyurlar.

Sonra qonaq oxucuların suallarına cavab verib.

Yeni ekoloji layihənin ilkin nəticələri uğurludur

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - paytaxtın Nərimanov rayonunda bərk meşə tullantılarının yığılması, daşınması və çəşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilib.



Hazırlıq və sakinlərlə maarifləndirmə işlərinin yüksək səviyyədə aparılması nəticəsində 3 ay ərzində xeyli irəliləyişlər əldə olunub. Maarifləndirici tədbirlər, evlərarə baxışlar, bloklara yığılırılan ərazilərdə, məhəllələrdə keçirilən görüşlər öz bəhrəsini vermişdir. Rayon üzrə yaradılmış 400 ədəd meydançaya konteynerlər yerləşdirilib, həyət və məhəllələrə cavabdehər təyin edilib, könüllülər gündəlik izahetmə işləri aparılır. Sanitar-gigiyena tələblərinə uyğun müəmmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən xüsusi olaraq bu layihə ilə bağlı Nərimanov rayonunda yaradılan Monitoring Mərkəzində növbəti dəfə Bakıya əzəm olunmuş Mott MacDo-

nald şirkətinin nümayəndəsi - Tullanti Menejment məsləhətçisi Artur Guasti ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində 3 ay ərzində görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

O bildirmişdir ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması təkrar emal tullantılarının nisbətini dəqiqlik öyrənilməsinə xidmət edir: “Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələri dəqiqləşdirilmək üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Nəzərdə tutulduğu kimi, hər ay kompozisiya araşdırılması keçirilərək layihənin nəticələrini qiymətləndiririk, hansı sahədə uğurlu, hansı ərazilərdə uğursuzluq olduğunu müəyyən edirik. Burada əsas məqsəd

hansı materialların uğurlu, hansının isə uğursuz toplanması, nələri az, nələri isə çox əldə edib bildiyimizi yoxlamaqdır. Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərkə mövcud vəziyyətə uyğunlaşdırılır. Layihənin icrasının 3 ayının nəticələri çox uğurludur. Kiçik, çox da vacib olmayan problemlər var, onlar qaçılmazdır. Bu problemlər operativ şəkildə aradan qaldırılır. Hər gün yığılan tullantıların tərkibi və çəkilişi araşdırılır, məlumat bazasına əlavə edilir. Gündəlik olaraq “Təmiz şəhər” ASC-də uluruq və nəqliyyatın gətirdiyi tullantıları orada da araşdırırıq”.

Xəyalə MURADLI, “Azərbaycan”

Valideyn himayəsindən məhrum uşaqlar müharibə və əmək əlilləri üçün pansionatın sakinlərini ziyarət ediblər

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Günü münasibətilə Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ziyarət edilib.

AZƏRTAC xəbər verir ki, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə

keçirilən tədbirdə 1 saylı uşaq evinin sakinləri də iştirak ediblər. Balacaların təqdim etdikləri səhnəcik, rəqs və bədii qiraət nümunələri görüşü xüsusi rəng qatıb. Əyləncəli proqramla davam edən tədbirdə müsabiqə və yarışlar keçirilib, qaliblər mükafatlandırılıb. RİİB-in Bakı regionu üzrə könüllülə-

rinin iştirakı ilə keçən tədbirdə 1 saylı uşaq evinin sakinləri və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri öz əl işləri olan hədiyyə və açıqcaları, yazdıqları məktubları ahıllara təqdim ediblər.

Görüşün keçirilməsində məqsəd əlamətdar gündə pansionatın sakinlərinə xoş ovqat bəxş etməklə yanaşı,

valideyn himayəsindən məhrum olmuş uşaqlarla əhli və tənha insanları bir araya gətirmək, onlar arasında səmimi ünsiyyətin qurulmasına zəmin yaratmaq idi. Tədbir həm də balacalarda yaşlılara hörmət və mərhəmət hissini artırmağa, onlara diqqət və qayğı göstərmək kimi müsbət keyfiyyətləri aşılamaya yönəlmişdir.

“Azərbaycan”

Azərbaycan-Ermənistan sərhədində düşmənin təxribatları nəticəsində mülki şəxs həlak olub

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttindəki Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd divizionunun sərhəd döyüş mövqelərində qarşı düşmən tərəfinin təxribatları da-

vam edir. DSX-nin mətbuat mərkəzindən bildirilib ki, oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavator düşmən tərəfindən atə-

şə tutulub. Nəticədə ekskavatorun sürücüsü - mülki şəxs Abışov Səfərelli Ələkbər oğlu güllə yarası alıb.

Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub. Lakin gö-

rülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan sentyabrın 16-da iste-



“AzerGold” QSC-nin geoloji tədqiqat işləri müsbət nəticələr verməkdədir

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni yataqların kəşfiyyatı və istehsalat sahələrinin genişləndirilməsi məqsədilə “Micon International” məsləhətçi şirkəti tərəfindən adın çəkilən sahələrin potensialı 600 min unsiya qiymətləndirilib.

Sahələr üzrə ehtiyatların qiymətləndirilməsi məqsədilə “AzerGold” QSC tərəfindən ötən ilən etibarən intensiv geoloji kəşfiyyat işləri həyata keçirilməkdədir. Ümumilikdə bu kəşfiyyat sahələri üzrə bu quruma işləri çərçivəsində ümumi dərinliyi 22 min metr-dən çox olan 180 quyular qazılıb. Götürülmüş filiz nümun-

resurlarının ilkin hesablanması və səmərəliliyinin qiymətləndirilməsi məqsədilə cəlb edilən beynəlxalq nüfuzlu “Micon International” məsləhətçi şirkəti tərəfindən adın çəkilən sahələrin potensialı 600 min unsiya qiymətləndirilib.

Sahələr üzrə ehtiyatların qiymətləndirilməsi məqsədilə “AzerGold” QSC tərəfindən ötən ilən etibarən intensiv geoloji kəşfiyyat işləri həyata keçirilməkdədir. Ümumilikdə bu kəşfiyyat sahələri üzrə bu quruma işləri çərçivəsində ümumi dərinliyi 22 min metr-dən çox olan 180 quyular qazılıb. Götürülmüş filiz nümun-

nələri beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalara geokimyəvi analiz testləri üçün göndərilmişdir. Əldə olunan ilkin nəticələr əsasən məsləhətçi şirkət tərəfindən ilkin ehtiyatlar hesablanmış və yerin təkiyə proqnozlaşdırılan ehtiyatların potensialı Tülallər sahəsi üzrə 500 min unsiya, Ağyoxuş sahəsi üzrə isə 100 min unsiya qiymətləndirilmişdir. Bu sahələrin istismarından yüz milyonlarla ABŞ dolları məbləğində gəlirin əldə olunması gözlənilir.

Hazırda qeyd edilən kəşfiyyat sahələrinin qısa müddətdə hasilata verilməsi üçün resursların beynəlxalq stan-

dartlara uyğun qiymətləndirilməsi, mədən layihələndirilməsi, metallurji və laborator tədqiqatlar və digər zəruri tədbirlər icra edilməkdədir.

Sözgedən ərazilərin Çovdar yatağı yaxınlığında yerləşməsi hasilat zamanı Çovdar qızıl mədəninin texniki resurslarının istifadə etməyə imkan verəcək ki, bu da layihənin iqtisadi səmərəliliyini daha da artıracaqdır. Cəmiyyət tərəfindən yeni layihələrin icrasını qızıl mədəninin iqtisadi mənfəətlə yanaşı, regionların inkişafı və yeni iş yerlərinin açılmasına da töhfə verəcəkdir.

“Azərbaycan”

Azərbaycan-İran sərhədində silahlı insident nəticəsində üç sərhəd pozucusu zərərsizləşdirilib



Oktyabrın 2-də saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyilli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadlı tərifdən 3 nəfər namalun şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub.

DSX-nin mətbuat mərkəzindən bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadlı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və həvaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları ömrə tabe olmayıb, sərhəd pozucularına oldu silahlardan atəş açaraq sərhəddəkilərin hə-

yatına qəsd edib. Sərhəd pozucularından biri üzərindəki çantını ataraq İran İslam Respublikası istiqamətində qaçmağa, ikisi isə hadisə yerindən digər istiqamətdə qaçmağa cəhd göstərib.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadlı tərəfindən silah təqib olunub və hər 3 sərhəd pozucusu aldaqları güllə yaralardan hadisə yerində ölüb.

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı bir ədəd qara çantada təxminən 15 kiloqram müxtəlif növ narkotik vasitələr, lülesi kəsilmiş tüfəng, patronlar və gilzilər aşkar olunub. Hadisədən dərhal sonra Dövlət Sərhəd

Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Əsgər Xəlilov əraziyə əzəm edilib, hadisə yerinə baxış keçirilib, sərhəd pozucularının şəxsiyyətinin müəyyən olunmasına və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib.

Hazırda DSX Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarli mühafizəsi sahəsində tədbirləri davam etdirir.

“Azərbaycan”

Qazax rayonu istiqamətində Ermənistan ordusunun təxribat-diversiya qruplarının hərəkətinin qarşısı alınıb

Oktyabrın 1-də saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistan dövlət sərhədindəki təmas xəttində Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət apararı sə-

həd naryadlı tərəfindən aşkarlanıb və qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iri-

çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

“Azərbaycan”

Paşinyanın reytingi sürətlə azalır

Ermənistan siyasi-iqtisadi iflasın son mərhələsinə yaşayır

Əvvəlki 1-ci səh.

Yeni hökumətin ehtiyat verdiyi əsas vədlərdən biri sosial-iqtisadi problemlərin həlli, yeni iş yerlərinin yaradılması ilə bağlı idi. Amma son vəziyyətin təhlili göstərir ki, iqtidar nəinki yeni iş yerləri açır, əksinə, olanları da bağlayır. Bu da Ermənistan kəndliləri narazılıq yaradır, Paşinyana qarşı çıxanların sayının sürətlə artdığını nümayiş etdirir.

Elə bu günlərdə keçirilən rəy sorğusu Paşinyanın nüfuzunun daha sürətlə aşağı düşdüyünü növbəti dəfə göstərib. Yeni medianın yazdığına görə, sosial şəbəkədə aparılan sorğunun nəticələrinə görə, bəş nazirnin nüfuzu azalaraq 25 faizə düşüb: “Yeni iqtidar müəmmadi olaraq daxili istifadə üçün gizli sorğular keçirir. Sosial şəbəkələrdə vətəndaşlar arasında keçirilmiş növbəti rəy sorğusunun nəticələrinə əsasən Paşinyanın reytingi azalaraq 25 faizə düşüb. Ancaq əldə edilən məlumat əsasında, bu rəqəm reallıqdan tamamilə çox uzaqdır. Təxminən bir ay əvvəl gizli rəsmi kanallarla aparılan sorğunun nəticələrinə görə, Paşinyanın reytingi 45 faizə düşüb. Bu sorğu onun ABŞ-a səfərindən və güc strukturları başçılarının istefasından əvvəl keçirilib. Son hadisələrin, yüksək səviyyəli istefaların Paşinyanın reytinginə daha ciddi zərbə olduğu heç kəmdə şübhə doğurmur. Yeni-dən sorğu keçirilsə, yaqin ki, nəticələr onun üçün daha ağır olar”.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan sentyabrın 16-da iste-

fa verib. Onun istefası ilə bağlı bəyanatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilsə də, sonra silinib. Vanetsyanın həmin bəyanatında Paşinyana xitabən “Mən hökuməti ayılımaq üçün istefa verirəm” və “Dayan!” ifadələri yer alıb.

ABŞ-a səfəri zamanı Nikol Paşinyan keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirərək, Vanetsyanı ciddi tənqid edib, onun davranışının zabit paqonlarını zibil qutusuna atmaq kimi dəyərləndirib. Vurğulayıb ki, sonuncu dəfə 1991-ci ildə sovet dövründə qiyamçılar belə etmişdi: “Bəyanatında Vanetsyanın zabit şərəfindən danışıb. Ancaq Milli Təhlükəsizlik Xidmətinin də-yure direktoru olaraq, əslində, ali baş komandanına qarşı bir bəyanat verir və zabit şərəfinə bundan artıq hörmətsiz münasibət ola bilməz”.

Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq direktoru bildirib ki, Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında yəndə də az bildiyi məsələlər barədə danışıb: “İstefa verməyə baxmayaraq, Paşinyan yanına adamlar gəndərərək vəziyyətin sakitləşməsi üçün susmağımı istədi. Ancaq görürəm ki, o, növbəti dəfə razılışmanı pozaraq anlaşılmayan, populist bəyanatlar verir. Aydındır ki, ictimai əhvali-ruhiyyəyə qisməddətli təsir göstərmək istəyində olan Nikol Paşinyan yəndə sözlərinin nəticələri barədə düşünür. Təsəvvür edin ki, birdən mən nəticələri düşünmədən danışımağa başlasam, nə olar?”

Bu arada Ermənistan Apelyasiya Məhkəməsi sabiq maliyyə naziri, döv-

lət gəlişlər komitəsinin keçmiş rəhbəri Gagik Xaçatryanı külli miqdarda mənimmə ittihamı ilə həbsdə saxlayıb. G.Xaçatryanın vekili Erem Sarkisyan qeyd edib ki, Apelyasiya məhkəməsi Xaçatryanın həbsi ilə bağlı müraciət rədd edib: “Müddafə daxili məhkəmələrə etibar edilmir və işi beynəlxalq məhkəmələrə verəcəyik. Təəssüf ki, bu qərar Avropa Məhkəməsinə ciddi problemlər yaradacaq”.

Xatırladaq ki, Xaçatryan avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olan şəhərkərlilik və xüsusilə külli miqdarda əmlakı israf etmə şübhəsi ilə saxlanılıb. İstintaqçılar onun tutulması üçün məhkəməyə müraciət ediblər. Ərizə verilib. Bu qərar sonradan vəkilərin etirazına səbəb olub.

Ermənistan vəziyyəti ağırlaşdırıran digər bir cəhət isə işsizlik səviyyəsinin durmadan yüksəlməsidir. Araşdırmalara görə, əmək qabiliyyəti olan əhalinin yarıya qədərində hazırda işsizdir. Qlobal böhran nəticəsində isə dövlət və özəl sektorda küllüv ixtisarlara aparılacağı bildirilir. Böhran nəticəsində küllüv şəkildə işdən çıxarılan halları vəziyyəti daha da ağırlaşdıracaq. O da vurğulanır ki, tədbir görülməyə, anarxiya artacaq, Ermənistan da cinayətlikliyin baş alıb gətirməsi dövrə başlanacaq.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı kifayət qədər çətin günlər gözlədiyini deməyə əsas verir.

Elçin CƏFƏROV, “Azərbaycan”



“Azərişiq” ASC Beton ÖİN dayaqların satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

LOT-1 Beton ÖİN dayaqların satın alınması iştirak haqqı - 400 manat

Azərişiq ASC
Hesab: AZ83AIB33020029441802068118
VÖEN: 9900069391
Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı
Kod: 200189
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
SWIFT Code: AIBAZ2X

iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri **22 oktyabr 2019-cu il saat 16:00-a** qədər, tender təklifi və bank təminatı sənədlərini **29 oktyabr 2019-cu il saat 16:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri **30 oktyabr 2019-cu il saat 16:00-da** açılacaqdır.

İddiaçıların açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Ədliyyə Nazirliyi: “Taleh Bağırzadənin həyat yoldaşı barəsində cinayət təqibinə xitam verilib”

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məhkum Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayilzadənin cinayət məsuliyyətinə cəlb olunması barədə yayılan məlumatlarla bağlı açıqlama yayıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan açıqlamada qeyd olunub: “L.İsmayilzadə övladları ilə birgə həyat yoldaşı məhkum T.Bağırzadə ilə görüşlərinin birində cəzaçəkmə

müəssisələrində istifadəsi qadağan olunmuş mobil telefonu qanunsuz olaraq ərinə ötürməyə cəhd edib.

Faktla bağlı ibtidai istintaq aparılaraq onun əməlinə cinayət tərkibinin olduğu müəyyən edilib, buna baxmayaraq, bu əməlin böyük ictimai təhlükə törətmədiyi, himayəsində döndürülməsi üçün lazımlı tədbirlər görülməsi və cinayət təqibinə xitam verilməsinin mümkünlüyü nəzərdən keçirilib. Bununla əlaqədar istintaq

prosedurlarına uyğun olaraq L.İsmayilzadənin törətdiyi əmələ münasibət bildirməsi və iş üzrə prosessual qərar qəbul edilməsi üçün ona iki vəkiliyin iştirakı ilə Cinayət Məcəlləsinin 29, 317.1.1-ci (cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd) maddəsi ilə ittiham elan olunub.

L.İsmayilzadə törətdiyi əməldən samimi peşmanlığını bildirərək təqsirindən keçilməsini xahiş edib. Bu əsaslarla istintaq tərəfindən proses-

sual qaydalara uyğun olaraq onun barəsində humanist qərar qəbul olunaraq cinayət təqibinə Baş Prokurorluğun rəziliyi ilə xitam verilib.

Bununla əlaqədar bildirilir ki, L.İsmayilzadənin guya məhkəmə məsuliyyətinə verilməsi barədə mediada və sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil. Sensasiya xətinə belə uydurma məlumatları yayımlayan ictimaiyyəti çəşdirmaq, dövlət orqanlarının qanuni və ədalətli fəaliyyətinə kölgə salmaq məqsədi güdürülür.”

Atəşkəs rejimi 22 dəfə pozulub

Ermenistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayo-

nunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkəber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayırım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çınarı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk ra-

yonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Mərzili, Füzuli rayonunun Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Beynəlxalq aləm

Honq Konqda 70-ə yaxın nümayişçi yaralandı, 180 nəfər saxlanıldı

Honq Konqda etirazçılara atəş açıldıqdan sonra yaralıların sayı 66 nəfərə çatmışdır. Bu barədə yerli polis məlumat vermişdir.

Polis komissarı Stiven Lonun dediyinə görə, iki nəfər, o cümlədən sinəsindən güllə yarası almış 18 yaşlı gəncin vəziyyəti ağırdır. Eyni zamanda qeyd olunur ki, yaralananlar arasında



25 polis əməkdaşı da var. Polis silahdan istifadəni özünümüdafiə məqsədi ilə izah etmişdir. Açıq 180 etirazçının saxlanıldığını bildirilir. Onların həbsi məsələsinə baxılır.

Məlumatla görə, atışma ÇXR-in yardımıyla 70-ci ildönümünə həsr olunmuş kütləvi etiraz aksiyası zamanı baş vermişdir.

Trump impichment proseduru dövlət çevrilişi hesab edir



ABŞ Prezidenti Donald Tramp bildirmişdir ki, Konqresdə start verilmiş impichment proseduru dövlət çevrilişidir. O, bununla əlaqədar Twitterdəki səhifəsində yazmışdır: “Impichment hərəkətləri amerikalıların hakimiyyətini, səsini, onların azadlıqlarını, dinini, ordusunu, sərhədi divarı və vətəndaş hüquqlarını ellerindən almağa yönəldilmişdir”.

Xatırladaq ki, Konqresin Nümayəndələr Palatasında demokrattar Trampı növbəti seçkilərə müdaxilə üçün xarici dövlətə kömək məqsədilə mürciat etməkdə suçlayaraq impichment proseduru çərçivəsində təhqiqata başlamışlar. Tramp bütün bu ittihamları rədd edir.

İraqda etiraz aksiyasında 200 nəfər yaralandı

İraqın paytaxtı Bağdadın mərkəzində, Azadlıq meydanında kütləvi etiraz aksiyası zamanı azı 200 nəfər yaralanmış, bir nəfər həlak olmuşdur. Bu barədə yerli KİV xəbər verir.

Zərərçəkənlər arasında aksiyanın dağıdılmasında iştirak etmiş 40 polis əməkdaşı da var. İraq Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, “təxribatçılar”ın törətdiyi zorakılıq üzündən polis gözyaşardıcı qaz, teziqləyi su və dördgüllülərdən istifadə etmək məcburiyyətində qalmışdır. Güc strukturları meydanı nəzarət altına almışdır. Aksiyanın bəzi iştirakçıları saxlanılmışdır.



KXDR yenidən raket sınaqları keçirdi



Xatırladaq ki, Şimali Koreya son dəfə 2016-cı ildə analoji raket sınaqları keçirmişdir. Cari ildə bu, KXDR-dən Şərqi Çin dənizi istiqamətində sayca 11-ci raket atışdır.

KXDR sualtı qayıqlardan Şərqi Çin dənizi istiqamətində iki ballistik raket atmışdır. Bu barədə Cənubi Koreya Silahlı Qüvvələri Baş Qərargahı məlumat vermişdir. Raketlərin biri Şərqi Çin dənizinə, digəri Yaponiyanın Simane prefekturasına düşmüşdür. Raketlər təxminən 450 kilometr məsafə qət etmişdir. Raket sınaqları hərbi obyektlərə heç bir zərər vurmamışdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Dövlət Dəniz Akademiyası kafedralar üzrə vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edir

“Dəniz naviqasiyası” kafedrası:

kafedra müdiri - texnika elmlər doktoru, professor və ya texnika elmlər doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru

“Gəmiqayırma və gəmi təmiri” kafedrası:

kafedra müdiri - texnika elmlər doktoru, professor və ya texnika elmlər doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru

“Tətbiqi mexanika” kafedrası:

kafedra müdiri - texnika elmlər doktoru, professor və ya texnika elmlər doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru

Müsabiqəyə yalnız baza təhsili kafedranın ixtisasına uyğun olan namizədlər buraxılır. Beynəlxalq xülasələndirmə və indeksləşmə sistemlərinə daxil olan dövrü elmi nəşrlərdə dərc olunmuş məqalələri onlara üstünlük verilir.

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir. Sənədlərin təqdim olunması elan dərc edildiyi tarixdən 30 gün müddətindədir.

Ünvan: Bakı şəhəri, akademik Zərifə Əliyeva küçəsi, 18.
Əlaqə telefonu: 493-75-21, 493-36-44 (daxili 229)

Rektorluq

Dövlət Məşğulluq Xidməti “Əmək müqaviləsi bildirişləri altsisteminin təkmilləşdirilməsi” üzrə xidmətlərin satın alınması üçün keçirilən açıq tenderə dəvət edir

Tender 1 LOT üzrə keçirilir:

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

iştirak haqqı: 200 (iki yüz) manat

Satınalma təşkilatı: Dövlət Məşğulluq Xidməti
VÖEN: 1300144711
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
M/H: AZ11NABZ01360100000000003944
VÖEN: 1401555071
H/H: AZ18CTRE00000000000004788202
SWIFT: CTREAZ22
Büdcə sənədlərinin təsnifat kodu - 142340
Büdcə vəziyyəsinin kodu - 7

iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı mürciat;
- iddiaçının vergi şəhadətnaməsinin və nizamnaməsinin təsdiq edilmiş surəti;
- iddiaçının bank rekvizitləri haqqında məlumat;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş mənfəət vergisi bəyannaməsinin surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- bənzər layihələr üzrə iş təcrübəsi haqqında məlumat;
- ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün sənədlər;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddətində tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- digər sənədlər (-).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.”

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **28 oktyabr 2019-cu il saat 17:00-dək**, tender təklifi və bank təminatını isə **04 noyabr 2019-cu il saat 15:00-dək** Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri **04 noyabr 2019-cu il saat 16:00-da** açılacaqdır. İddiaçıların açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin idarənin xərcləri maddəsi üzrə (LOT1) satınalma məqsədilə 08 may 2019-cu il tarixdə elan etdiyi açıq tenderdə Tender komissiyasının qərarına əsasən “Lotus Co” MMC tenderin qalibi elan edilmiş və qalib təşkilatla müvafiq müqavilə bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti MDB iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhəlinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının keçiriləcək XXXII iclasının təşkilatı sahəsi üzrə iş və xidmətlərin təklifləri sorğusu üsulu ilə satın alınmasına həyata keçirir.

Təkliflər sorğusu 1 LOT üzrə keçirilir.

Maraqlanan təşkilatlar (012) 596-32-73 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər **08 oktyabr 2019-cu il saat 17:00** tarixinədək qəbul olunur.

İddiaçıların təklifləri 2019-cu il 09 oktyabr saat 15.00-da Bakı şəhəri, Salatin Əsgərova küçəsi, 85 ünvanında açılacaqdır.

Tender komissiyası

Azərbaycan Ordusunun qapalı hərbi şəhərciklərində əhalinin siyahıyaalınmasına dair hazırlıq işləri başa çatdırılıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının tələblərinin icrası ilə əlaqədar ölkə ərazisində əhalinin növbəti siyahıyaalın-

ma prosesi başlayıb. Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 10-dək davam edəcək bu prosesin icrası ilə əlaqədar Azərbaycan

can Ordusunun qapalı hərbi şəhərciklərində əhalinin siyahıyaalınmasının operativ və vaxtında aparılması istiqamətində Müdafiə na-

zirə tərəfindən vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub. Hazırlıq işləri qısa müddətdə başa çatdırılıb.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!

Bərdə Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyev və məhkəmənin kollektivi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasova atası

MEHDİ MÜƏLLİMİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Respublika Dəri-Zöhrəvi Dispanserinin rəhbərliyi və kollektivi dispanserin həkimi Elxan İsmayilova atası

RAUF İSMAYILOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.


Güləhməd Məmmədov Azərbaycan Respublikası Baş prokurorluğunun veteran əməkdaşı Zülfəli Hacıyevə qardaşı

HEYBƏT HACİYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30,
538-97-96,
Məsuliyyət katibi - 539-43-23,
Məsuliyyət müavinləri - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-72-39,
539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
Reklam şöbəsi - 539-49-20, 538-31-11,
Kompüter mərkəzi - 538-20-87,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Mühasibat - 539-59-33,
Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnmə,
“Azərbaycan” nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
sütyunlanlarla barabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 8965
Sifariş 3871
Qiyməti 40 qəpik